



“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq **qərara alır**:

“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, N 7, maddə 642; 2018, N 6, maddə 1178) 16.3-cü maddəsində “və nəzarət markalarının qeyri-qanuni hazırlanmasının (istehsal edilməsinin) və yayılmasının qarşısının alınması sahəsində nəzarəti müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, müvafiq icra hakimiyyəti orqanı və qanunla səlahiyyət verilmiş digər dövlət orqanları” sözləri “qeyri-qanuni hazırlanmasının (istehsalının) və yayılmasının qarşısının alınması sahəsində nəzarəti müvafiq icra hakimiyyəti orqanının yaratdığı orqan (qurum), nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarəti isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı orqan (qurum)” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 28 dekabr 2018-ci il.

“Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq **qərara alır**:

“Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, N 7, maddə 1231) aşağıdakı dəyişikliklər edilsin:

- 1.1.3-cü və 1.1.5-ci maddələrdən “kommersiya” sözü çıxarılsın.
- 1.1.4-cü maddədən “qeyri-kommersiya” sözü çıxarılsın.
- 7.1.5-ci maddədən “, əmanətlərinin saxlanması” sözləri çıxarılsın.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 28 dekabr 2018-ci il.

“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1424-VQD nömrəli Qanununun tətbiqi və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 365-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 668 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1424-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinə uyğun olaraq, nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarəti həyata keçirəcək orqan (qurum) barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Əqli mülkiyyət

hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 365-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 668 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, N 7, maddə 677) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bənddə “16.3-cü (birinci halda)” sözləri “16.3-cü (hər iki halda)” sözləri ilə əvəz edilsin;

3.2. 2.3-cü bəndə “sahəsində” sözdündən sonra “nəzarətdə münasibətdə” sözləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 16 yanvar 2019-cu il.

“Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1420-VQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1420-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 1.1. Azərbaycan Respublikası qanun-

larının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbay-

can Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və

normativ xarakterli aktların “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 25 yanvar 2019-cu il.

APARILAN İSLAHATLAR İNKİŞAFIN DİNAMİZMİNİ QORUYUR

Dövlət başçısı deyib: “...bölgələrə səfərlərim həm vətəndaşlarla təmasda olmaq, həm görülməli işlərə nəzarət etmək, həm də gələcəkdə görülməli işlərlə bağlı düzgün addımların atılması üçün gözəl imkan yaradır”

Dövlətin iqtisadi gücünün daim artmasında, hərtərəfli inkişafda ölkə bölgələrində mövcud potensialın aşkar çıxarılaraq dövlyyətə qoşulması və müvafiq sahələrə aid layihələrin hazırlanıb reallaşdırılması həlledici dərəcədə zəruridir. Hazırda bu istiqamətdə görülən işlər nəticəsində iqtisadiyyat çoxşaxəlidir. Respublikada müasir, dayanıqlı, dinamik innovativ inkişaf edən iqtisadiyyata nail olmaq üçün hər bir sahə elmi-praktiki baxımdan diqqətlə öyrənilir, perspektivlidir, dünya standartlarına cavab verən məhsul istehsalına nail olmaq üçün ən müasir, səmərəli texnologiya tətbiq edilir və istismara verilir. Nəticədə ölkədə çox böyük iqtisadi potensial yaradılır ki, bu da həm daxili bazarın tələblərini ödəyir, həm də güclü ixrac potensialı əldə olunur. Qeyri-neft sektoru müstəqil iqtisadiyyatın yaradılmasında həlledici rol oynayır. Bu prosesdə beynəlxalq əməkdaşlıq ən mühüm amillərdən biridir.

Səmərəli beynəlxalq əməkdaşlığa nail olmaş Azərbaycan dövlət rəhbərliyi bununda da bütün ölkə üzrə özəl və dövlət şirkətlərinin xarici bazarlara çıxış bilməsi üçün lazımı şəraiti yaradır. Vurğulamaq lazımdır ki, dünya bazarlarına vaxtında, təhlükəsiz və səmərəli çıxış müasir və tələbatı ödəyən infrastrukturla mümkündür. Azərbaycan rəhbərliyinin bu sahədə siyasəti öz bəhrəsini verib. Vaxtında yaradılan müasir nəqliyyat infrastrukturunu innovativ inkişaf edən iqtisadiyyatın tələbini operativ həll etmək gücündədir. Daxili nəqliyyat strukturu ilə ölkəmizdən keçən və dövlətimizin liderliyi ilə icra olunmuş Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri, Xəzərdə ən böyük, 25 milyon tonadək yük daşıya bilən dəniz limanı, altı beynəlxalq aeroport iki qitə dövlətləri arasında tranzit yükdaşımalarnın fasiləsi, səmərəli və təhlükəsiz asşırmalarına zəmanət verir. Təsədüfi deyil ki, Şimal-Cənub dəhlizi ilə artıq ötən dövrə nisbətən yük daşımaları on dəfə artıb.

Azərbaycan Prezidenti İlham Əliyev Davosda Çin CGTN televiziyasına müsahibəsində dövlətimizin yaratdığı beynəlxalq tranzit əlaqələrinin əhəmiyyəti barədə vurğulayıb: “...bu infrastruktur layihələri olmadan Azərbaycanın coğrafi mövqelərinin bir o qədər də böyük mənası yoxdur. Biz ölkələri və insanları birləşdirməyə nail olmuşuq. Sizə deyə bilərəm ki, neq-

liyyatla bağlı infrastruktur layihələri regionumuzda tamamilə yeni siyasi vəziyyət yaradır. Bir-birindən asılı ölkələr; biri tranzit ölkəsindən asılıdır, digəri tranzit ölkəsi olur, əlbəttə ki, onlar arasında daha yaxın münasibətlər yaranır. Onlar faydaları paylaşır, onlar bütün tərəflərin uduzmadığı bir vəziyyət tapa bilir. Təkcə ikitərəfli formatda yox, çoxtərəfli formatda da. Xəzər dənizi vasitəsi ilə qitələrin birləşdirilməsi, Bakıda dəniz limanının tikintisi, dəniz yolu sistemimizin Avropa sistemi ilə birləşməsi yeni əməkdaşlıq formatını yaradır və qarşılıqlı asılılıq, zənnimcə, fəal siyasi dialoq üçün, müəyyən çətinliklərin, gərginliklərin azaldılması üçün və müsbət gündəliyə diqqət yetirmək üçün mühüm amillərdən biridir”.

Bələliklə, milli maraqlara uyğun təmkinli, düşünülmüş, çevik, beynəlxalq proseslər fonunda qabaqlayıcı siyasi, iqtisadi tədbirlər həyata keçirilməsi, qarşıya çıxan hər bir maneənin operativ aradan qaldırılması davamlı inkişafa səbəb olmaqdadır. Qeyri-neft sektorunda sahibkarlığın xüsusi yeri vardır. Buna görə də təsadüfi deyil ki, dövlət iqtisadi siyasətdə əsas diqqəti kiçik və orta sahibkarlığın inkişafına yönəldib. Çünki hər bir ölkədə iqtisadiyyatın əsasını məhz bu təbəqə təşkil edir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifə-

lərə həsr olunan iclasındakı nitqində 2019-cu ilə də özəl sektorun inkişafının yenə də prioritet olacağı barədə deyib: “Bu il sahibkarlığın inkişafı ilə bağlı əlavə addımlar atılacaq. Bildirməliyəm ki, əvvəlki illərdə sahibkarlara 2,2 milyard manat məbləğində güzəştli kreditlər verilmisdir, keçən il isə 160 milyon manat. Sevdindirici haldır ki, verilən kreditlər əvvəlcə verilmiş və sonra qaytarılan kreditlər hesabına verilir. Yeni, büd-



çə bu məsələyə pul xərcləmir. Artıq bu vəsait akkumulyasiya olunub. Biz sahibkarlara hər il bu cür dəstək göstəririk və göstərəcəyik.” Göründüyü kimi, bazar iqtisadiyyatı formasiyasına keçmiş ölkəmizdə iqtisadi inkişafın aparıcı qüvvəsi olan sahibkarlığa dövlət dəstəyinin verilməsi bu il də diqqət mərkəzindədir. Özəl sektorun sürətli inkişafı və prioritetlərdən biri olması iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindəndir. Ümumiyyətlə, son illərdə iqtisadi

diyyatın çoxşaxəli inkişafı üçün düşünülmüş siyasət, aparılan məqsədyönlü islahatlar və görülməli tədbirlərin müsbət nəticələri Dünya Bankının “Doing Business 2019” təhlilində öz qiymətləndirilməsini tapıb və ölkəmiz ümumi reytingdə yeni rekordla imza ataraq dünyada 10 ən inkişaf etmiş dövlət siyahısına daxil olub. Bu təhlil təkcə iqtisadi inkişafın təhlili demək deyil, ölkəmizdə əlverişli investisiya mühitinin ibləi yaxşılaş-

kan verir. Təsədüfi deyil ki, üçüncü Dövlət Proqramının icrası da uğurla yekunlaşdı. Sosial-iqtisadi sahədə düşünülmüş siyasi fəaliyyət təsərrüfat sahələrinin davamlı sürətdə artmasına səbəb olub. Beynəlxalq global böhrana baxmayaraq, tətbiq olunan iqtisadi model öz müntəzamlığını təcrübədə bir daha təsdiq edib. Aydıncıdır ki, ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına səmərəli inteqrasiyasını təmin etmək üçün dövlətin xarici bazarlara qeyri-neft məhsullarının ixracının genişləndirilməsi və regionların bütün potensialının aşkar çıxarılaraq sənayeleşmənin sürətinin artırılması prioritet istiqamətlərdəndir. Vurğulamaq vacibdir ki, qeyri-neft sektorunun inkişafında ölkə rəhbərinin mütəmadi olaraq regionlarımıza səfərlərinin əhəmiyyəti dənizməz həqiqətdir. Dövlət başçısı Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ötən il xarici siyasətdə qazanılan uğurlarda bölgələrə səfərlərinin əhəmiyyəti barədə deyib: “Keçən il mən Azərbaycanın bölgələrinə 24 səfər etmişəm. Bu səfərlər zamanı həm işlərə nəzarət etmək üçün imkan yaranır, həm də yerlərdə vətəndaşlarla görüşərək onların narahat edən problemlərini həlli istiqamətində əlavə göstərişlər verilir. Rayonların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, o cümlədən infrastruktur layihələri ilə bağlı bir çox sərəncamlar imzalanmışdır. Bu sərəncamlar bölgələrimizdə çox böyük əks-səda verir və böyük nəticələrə gətirib çıxarır. Dediym kimi, bölgələrə səfərlərim həm vətəndaşlarla təmasda olmaq, həm görülməli işlərə nəzarət etmək, həm də gələcəkdə görülməli işlərlə bağlı düzgün addımların atılması üçün gözəl imkan yaradır. Mən Azərbaycanın hər bir rayonunda dəfələrlə olmuşam, ən azı hər bir rayonda 5 dəfə, ələ rayon var ki, 10 dəfədən çox olmuşam və bu müntəzəm səfərlərin çox böyük əhəmiyyəti var”.

(davamı 3-cü səhifədə)

“Uşaq hüquqları haqqında” və “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar **qərara alır**:

Maddə 1. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, N 8, maddə 484; 2001, N 3, maddə 143, N 11, maddələr 676, 687, N 12, maddə 731; 2002, N 5, maddə 241, N 6, maddə 328; 2004, N 2, maddə 57, N 3, maddə 133, N 7, maddə 507; 2006, N 2, maddə 75; 2007, N 6, maddə 560; 2008, N 7, maddə 602; 2010, N 2, maddə 70, N 4, maddə 275; 2013, N 11, maddə 1317; 2015, N 5, maddə 484; 2016, N 6, maddə 968; 2017, N 7, maddə 1263) 11-ci maddəsinin ikinci hissəsində “, məktəbdə, məktəbəqədər və məktəbdənkənar uşaq təlim-tərbiyə” sözləri “və təhsil” sözləri ilə əvəz edilsin, 27-ci

maddəsinin ikinci cümləsindən “, məktəbəqədər və məktəbdənkənar müəssisələrdə” sözləri çıxarılsın.

Maddə 2. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, N 7, maddə 392; 2001, N 11, maddələr 676, 699, N 12, maddə 731; 2007, N 11, maddə 1053; 2010, N 4, maddə 280; 2011, N 7, maddə 602; 2014, N 11, maddə 1340; 2015, N 10, maddə 1104; 2017, N 1, maddə 30) 6-cı maddəsinin ikinci hissəsinin üçüncü bəndindən “uşaqların məktəbəqədər tərbiyə ocaqlarında, yeniyetmələrin və gənclərin müvafiq təhsil müəssisələrində” sözləri çıxarılsın.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 7 dekabr 2018-ci il.

“İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1426-VQD nömrəli Qanununun tətbiqi və “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 oktyabr tarixli 3 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1426-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun 12-2-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsinə uyğun olaraq, əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi qaydalarını və onların əldə edilmə mənbəyinə dair tələbləri Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində müəyyən etsin;

dəsinin ikinci hissəsinin ikinci cümləsinə uyğun olaraq, əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi qaydalarını və onların əldə edilmə mənbəyinə dair tələbləri Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində müəyyən etsin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “İstehsalat və məişət tullantıları haqqında”

“Uşaq hüquqları haqqında” və “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1387-VQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Uşaq hüquqları haqqında” və “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1387-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Uşaq hüquqları haqqında” və “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu

haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Mərkəzi icra hakimiyyəti orqanların Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər

məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Uşaq hüquqları haqqında” və “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 16 yanvar 2019-cu il.

“İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-ü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

“İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, N 10, maddə 606; 2002, N 4, I kitab, maddə 165; 2007, N 7, maddə 709, N10, maddə 938; 2008, N 6, maddə 460; 2012, N 7, maddə 648; 2017, N 6, maddə 1017; 2018, N 2, maddə 144) 12-2-ci maddəsinə aşağıdakı məzmununda ikinci hissə əlavə edilsin:

“Əlvan və qara metal tullantılarının qəbulu fəaliyyətini yalnız qara və əlvan metalların əridilməsi və bunun nəticəsində əritilərin alınması obyektləri “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət reyestrində təhlükə potensialı obyektlər olaraq qeydiyyatdan keçmiş sahibkarlıq subyektləri həyata keçirə bilər. Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi qaydaları və onların əldə edilmə mənbəyinə dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Əldə edilmə mənbəyi məlum olmayan, qanunsuz yolla əldə edilməsi müəyyən edilən, fiziki şəxslərdən şəxsiyyəti təsdiq edən sənədlər tələb olunmadan, habelə radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilmədən əlvan və qara metal tullantılarının qəbul edilməsi, həmçinin qara və əlvan metalların əridilməsi və bunun nəticəsində əritilərin alınması obyektləri təhlükə potensialı obyektlər olaraq dövlət reyestrində qeydiyyatdan keçirilməyən sahibkarlıq subyektləri tərəfindən bu növ tullantıların qəbulu fəaliyyətinin həyata keçirilməsi məsuliyyətə səbəb olur.”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 28 dekabr 2018-ci il.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında və 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 sentyabr tarixli 258 nömrəli Fərmanının icrası ilə əlaqədar **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, N 2, maddə 90, N 7, maddə 625, N 11, maddə 996; 2012, N 9, maddə 853, N 11, maddə 1084; 2013, N 2, maddə 124, N 12, maddə 1525; 2014, N 7, maddə 789, N 9, maddə 1053; 2015, N 1, maddə 17, N 3, maddələr 263, 264, N 6, maddə 705, N 8, maddə 908, N 10, maddə 1134; 2016, N 3, maddə 437, N 5, maddə 859, N 6, maddələr 1051, 1072; 2017, N 9, maddə 1633; 2018, N 3, maddə 433, N 6, maddə 1245) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə” üzrə:
1.1.1. 3.1.9-1-ci yarımbənddə “informasiya sisteminin fəaliyyətini” sözləri “elektron informasiya sisteminin fəaliyyətini və əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin bu sistem vasitəsilə həyata keçirilməsini” sözləri ilə əvəz edilsin;

1.1.2. 3.1.19-1-ci yarımbənddə “əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin” sözləri “Nazirliyin fəaliyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin vahid platforma üzərindən elektron formada təqdim edilməsi məqsədilə “e-sosial” internet portalının” sözləri ilə əvəz edilsin;

1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə”nin 3.1.1-ci yarımbəndində “əmək müqaviləsi bildirişi üzrə” sözləri “mərkəzləşdirilmiş” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, N 9, maddə 1644) ilə təsdiq edilmiş “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası”nın 2.1-ci bəndinin birinci cümləsinə “mərkəzləşdirilmiş” sözdündən sonra “elektron” sözü əlavə edilsin və həmin cümlədə “MİS” abreviaturası “MEİS” abreviaturası ilə, “Elektron xidmətlər” bölməsi” sözləri “e-sosial” internet portalı” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 25 yanvar 2019-cu il.

Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq **qərara alır**:

Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, N 2 (I kitab), maddə 202, N 3, maddələr 397, 403, 429, N 4, maddələr 631, 647, 654, N 5, maddələr 835, 846, N 6, maddələr 997, 1010, N 7, maddələr 1247, 1249, N 10, maddə 1608, N 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, N 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, N 1, maddə 21, N 2, maddələr 139, 147, 152, 162, N 3, maddələr 331, 344, N 5, maddələr 698, 701, 734, 749, 754, N 6, maddələr 1020, 1033, 1036, N 7, maddələr 1273, 1296, 1297, 1299, N 11, maddələr 1964, 1966, 1969, 1979, N 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, N 1, maddə 19, N 2, maddələr 160, 162, 163, N 3, maddələr 383, 401, 404, N 4, maddə 646, N 5, maddələr 857, 860, 862, 876, 883, N 6, maddələr 1153, 1188, N 7 (I kitab), maddələr 1435, 1437, 1438, N 10, maddə 1963; Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1248-VQD, 1254-VQD nömrəli, 30 oktyabr tarixli 1301-VQD, 1307-VQD, 1317-VQD nömrəli, 2 noyabr tarixli 1326-VQD nömrəli, 30 noyabr tarixli 1363-VQD və 1371-VQD

nömrəli qanunları) aşağıdakı məzmununda 276-1-ci və 457-1-ci maddələr əlavə edilsin:

“Maddə 276-1. Təhlükə potensialı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməməsi

Təhlükə potensialı obyektlərin “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət reyestrində qeydiyyatdan keçirilməməsinə görə -

fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.

Maddə 457-1. Əlvan və qara metal tullantılarının qəbulu qaydalarının pozulması

457-1.1. Əlvan və qara metal tullantılarının qəbulu qaydalarının pozulmasına, yəni:

457-1.1.1. əldə edilmə mənbəyi məlum olmayan, qanunsuz yolla əldə edilməsi müəyyən edilən əlvan və qara metal tullantılarının qəbul olunmasına;

457-1.1.2. fiziki şəxslərdən şəxsiyyəti təsdiq edən sənədlər tələb olunmadan əlvan və qara metal tullantılarının qəbul edilməsinə;

457-1.1.3. radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilmədən əlvan və qara metal

tullantılarının qəbul edilməsinə;

457-1.1.4. qara və əlvan metalların əridilməsi və bunun nəticəsində əritilərin alınması obyektləri təhlükə potensialı obyektlər olaraq dövlət reyestrində qeydiyyatdan keçirilməyən sahibkarlıq subyektləri tərəfindən bu növ tullantıların qəbulu fəaliyyətinin həyata keçirilməsinə görə -

fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan altı yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.

457-1.2. Bu Məcəllənin 457-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 28 dekabr 2018-ci il.

“Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1427-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətlər Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1427-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər

Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Azərbaycan Respublikası İnzibati Xətlər Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, N 2 (II kitab), maddə 259, N 3, maddə 460, N 4, maddə 670, N 6, maddələr 1025, 1063, N 7, maddə 1272, N 9, maddə 1468, N 10, maddələr 1614, 1638; 2017, N 2, maddələr 176, 202, N 3, maddə 351, N 4, maddələr 530, 537, N 6, maddə 1101, N 7, maddələr 1314, 1346, N 8, maddə 1521, N 9, maddə 1637, N 10, maddələr 1788, 1798, N 11, maddələr 2003, 2027, N 12, maddələr 2290, 2320; 2018, N 1, maddə 36, N 2, maddələr 198, 201, N 3, maddələr 418, 428, 443, 445, N 5, maddələr 914, 918, 926, 955, N 6, maddələr 1225, 1234, N 7

(I kitab), maddələr 1465, 1477, 1494, 1504, N 8, maddələr 1678, 1697, N 9, maddə 1840; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 noyabr tarixli 331 nömrəli, 15 noyabr tarixli 343 nömrəli, 23 noyabr tarixli 360 nömrəli, 10 dekabr tarixli 384 nömrəli, 18 dekabr tarixli 409 nömrəli, 20 dekabr tarixli 416 nömrəli, 28 dekabr tarixli 453 nömrəli və 2019-cu il 10 yanvar tarixli 462 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 5.1-ci bəndə “443.2” rəqəmlərindən sonra “, 457-1.1.1, 457-1.1.2, 457-1.2” rəqəmləri əlavə edilsin;

3.2. 5.33-cü bənddə “342.1.9 və 348-ci” sözləri “276-1, 342.1.9, 348, 457-1.1.3 və 457-1.1.4-cü” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 16 yanvar 2019-cu il.

YAP Gənclər Birliyinin təşəbbüsü ilə “Sosial şəbəkələr və müasir gənclik” mövzusunda tədbir keçirilib

Yanvarın 26-da Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşəbbüsü ilə “Sosial şəbəkələr və müasir gənclik” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə YAP sədrinin müavini - icra katibi Əli Əhmədov ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsi, inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, iqtisadi, hüquqi islahatların həyata keçirilməsi ilə bağlı ideya və prinsiplərinin Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil etdiyini söyləyib.

YAP sədrinin müavini bildirdi ki, bu gün sosial şəbəkələr həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. Ona görə də sosial şəbəkələrin cəmiyyətə həyatına təsirləri aktual məsələlərdən biridir. Gənclər ictimai-siyasi həyatda fəal iştirak etməlidirlər. Onlar sosial şəbəkələrin yaratdığı imkanlardan düzgün istifadə etməli, mənfi təsirlərdən



uzaq olmalıdırlar. Sosial şəbəkələr cəmiyyətə fayda gətirməlidir.

YAP gənclərinin hakim partiyanı la-yiqincə təmsil etdiklərini vurğulayan Ə.Əhmədov hər kəsin partiyanın sıralarında olan gənclərin fəallığının öten il

keçirilən prezident seçkiləri zamanı səhidi olduğunu qeyd edib. O, gənclərin qarşısında mühüm vəzifələrini dayandığını deyib.

AZƏRTAC

APARILAN İSLAHATLAR İNKİŞAFIN DİNAMİZMİNİ QORUYUR

Dövlət başçısı deyib: “...bölgələrə səfərlərim həm vətəndaşlarla təmasda olmaq, həm görülən işlərə nəzarət etmək, həm də gələcəkdə görülməli işlərlə bağlı düzgün addımların atılması üçün gözəl imkan yaradır”

(əvvəli 1-ci səhifədə)

Beləliklə, ölkə rəhbərliyi dünyada gedən iqtisadi və siyasi proseslərin çağırışlarına hazır olmaq və müstəqil iqtisadiyyata nail olmaq üçün lazımi islahatların vaxtında, operativ aparılmasına şəxsən nəzarət edir və lazımi tədbirləri görür. Nəticədə, göründüyü kimi, urrekaçandır. Hazırda Azərbaycan iqtisadiyyatı çoxşaxəlidir və inkişafın dinamizmi qorunur. Bu proses daim dərinləşir, sahələrin innovativ dominant inkişafı ölkəmizin hansısa zəruri məhsulun ixracından asılılığını aradan qaldırır, çoxşəxslili məhsullarımız yeni-yeni xarici bazarlara çıxır. Bu prosesin davamlı olması üçün işə daim operativ müvafiq islahatlar aparılır. Regionların sosial-iqtisadi inkişafı üçüncü Dövlət Proqramının son illə başa çatıb. Beləliklə, əldə edilən yeni-yeni uğurlar ölkənin nüfuzunu dünyada daim artırır və siyasi meridianlarda mövqeyini daha da möhkəmləndirir, beləliklə, daha bir uğurlu dövrə də tarixə düşmək üzəndir.

Aydın olduğu kimi, ölkəmizdə azadlıq uğrunda mübarizə məhz

Heydər Əliyevin hakimiyyətə ilk gəlişi ilə 1969-cu ildən başlayırsa, həqiqi müstəqillik tariximiz də, onun Azərbaycanca yenidən qaydıdır 1993-cü ildən, ölkənin taleyüklü problemlərinin həlli məsuliyyətini öz üzərinə götürdüyü vaxtdan başlanır. Bu idarəetmə qlobalizm prosesinin ilk addımları dövrünə aiddir və Heydər Əliyev dövlətin uğurlu gələcəyini həll edə biləcək islahatlar həyata keçirməklə gərgin beynəlxalq proseslər zamanında müstəqilliyin qorunmasına, iqtisadiyyatın dirçəldilməsinə, innovativ inkişaf yoluna çıxmasına nail olub. Bu gün ulu öndərin müəyyənləşdirdiyi strateji inkişaf kursunu Azərbaycan Prezidenti İlham Əliyev qlobalizmin müasir çağırışlarına müvafiq çox böyük səriştə və uğurla yeni-yeni islahatlar reallaşdırır. Bu strategiyanın əsasında bir tərəfdən həmin ümumdünya prosesinin tələb etdiyi inteqrasiya, yaxınlaşma, sabitliyi təmin edən siyasət, müasir innovasiyalı əməkdaşlıq, inkişaf durursa, digər tərəfdən, düzgün, beynəlxalq siyasi-iqtisadi təhlil, dünya dövlətləri ilə qarşı-

lıqlı mənafəli əlaqələrin genişlənməsi, qarşılıqlı anlaşma, bir-birinin işinə qarışmama, qarşılıqlı etimad və etibar, açıqlıq, şəffaflıq, səmimiyyət əsasında milli mənafələrin nəzərə alınması durur. Beləliklə, sürətli innovativ inkişafın tələbinə müvafiq həyata keçirilən islahatlar baş verən geniş, çoxşaxəli inkişafın əsasıdır. Dövlət başçısı Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında aparılan islahatların nəticəsi və məqsədi barədə deyib: “Keçən il iqtisadi inkişaf baxımından uğurlu il olmuşdur. Deyə bilərəm ki, keçən il dərin iqtisadi islahatlar il olmuşdur və bu islahatların nəticələrini indi hər kəs görür. Büdcəmizə daxilolmalar böyük dərəcədə artıb. İqtisadi islahatların əsas məqsədi bu sahədə şəffaflığı tam təmin etməkdir, xoşagəlməz hallara qarşı mübarizəni gücləndirməkdir və beləliklə, ölkəmizin uğurlu inkişafını sürətləndirməkdir”.

Ataş CƏBRAYİLOV, “Respublika”.

Azərbaycan nümayəndə heyəti Vladıqafqazda Muxtarov məscidinin açılışında və konfransda iştirak edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMI) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 26-da Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladıqafqaz şəhərinə səfər edib. Bu barədə AZƏRTAC-a QMI-nin mətbuat xidmətindən məlumat verilib.

Nümayəndə heyəti Azərbaycan Prezidentinin yardımı sayəsində Vladıqafqazda yenidən bərpa edilmiş Muxtarov məscidinin açılışı ilə əlaqədar təşkil olunmuş tədbirdə iştirak edib. 1908-ci ildə azərbaycanlı xeyriyyəçi Murtuza Muxtarov tərəfindən tikilmiş, Şərq memarlığının ən gözəl nümunələrini özündə ehtiva edən məscid binası Qafqaz Xalqları Ali Dini Şurası üzvlərinin dövlətimizin başçısına müraciətinə Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində bərpa olunub.

Sonra nümayəndə heyəti Vladıqafqaz Milli Elmi Kitabxanasının binasında keçirilən konfransda iştirak edib.

Tədbirdə çıxış edən Şimali Osetiya-Alaniya müftisi Hacımurat Qatsalov Azərbaycan ilə Şimali Osetiya arasında tarixi dostluq, ənənəvi mənəvi əlaqələr barədə məlumat verib. O, şeyxülislam A.Paşazadənin dini lider kimi Azərbaycan və Qafqaz xalqları qarşısında xidmətlərindən danışdı.

Şeyxülislam A.Paşazadə çıxışında bildirib ki, bu gün Vladıqafqazda memarlıq incisi sayıla biləcək Muxtarov məscidinin minarələri fəxrlə ucalır. Azərbaycan xalqının ləyaqətli oğlu Murtuza Muxtarov tərəfindən inşa edilmiş, Azərbaycan-Şimali Osetiya xalqları arasında mənəvi vahədet rəmzi olan bu məscid uzun əsrlərboyu Azərbaycan və Qafqaz xalqları arasında dostluq və qardaşlıq simvolizə edən məniyyəti abidəsi olaraq qalacaq.

QMI sədri Azərbaycan Prezidenti İlham Əliyevin Qafqaz Xalqları Ali Dini Şurası üzvlərinin Vladıqafqazdakı Muxtarov məscidinin bərpası üçün müraciətinə diqqətlə yanaşaraq yardım göstərdiyini və bunun nəticəsinin bu gün gözələrimiz önündə yenidən qurulmuş, öz əvvəlki gözəlliyini özünə qaytarmış nəfis məscid binasında təcəssümiyyəti nümayiş etdirdiyini vurğulayıb. Ölkəmizin daxilində və xaricində dini-mənəvi mədəniyyət abidələrinə qayğı və himayəsini əsirgəməyən dövlətimizin başçısının qlobal miqyasda multikulturalizm, İslam həmrəyliyi ideyalarının fəal müdafiəçisi kimi çıxış etdiyini, tarixi, dini-mənəvi, milli mədəni və ümumbəşəri irsə yüksək diqqət nümayiş etdirdiyini vurğulayan QMI sədri bu işlərin Azərbaycanda davamlı olaraq həyata keçirildiyini bildirib. O, Azərbaycan Prezidentinin bu il ölkəmizdə dahi mütəfəkkir, Şərqi humanist filosofu İmadəddin Nəsiminin şərəfinə “Nəsimi ili” elan etdiyini diqqətinə çatdırıb.

Çoxmillətli və çoxkonfessiyalı Rusi-



yada ənənəvi dinlər, o cümlədən İslam dininin ardıcılıları üçün bütün lazımi şəraitin yaradıldığını bildiren QMI sədri Vladıqafqazdakı tədbiri də bu baxımdan gözəl nümunə kimi dəyərləndirib. Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin Qafqazda millətlər arasında dostluq və dinlərarası anlaşmanın təmini işində Şimali Qafqaz müftilərinin rolunu xüsusi vurğuladığını söyləyən şeyxülislam sədri olduğu Qafqaz Xalqları Ali Dini Şurasının bu istiqamətdə bundan sonra da say göstərəcəyini bildirib.

Vladıqafqazdakı Muxtarov məscidinin ərəşə gəlmə tarixinə dair nadir arxiv sənədləri Azərbaycan xalqına minnətdarlıq əlaməti olaraq A.Paşazadəyə təqdim olunub.

Vladıqafqaz Tarix və Arxeologiya İnstitutunun direktoru professor Ruslan Bzarov iştirakçılar üçün nümayiş etdirilən və məscidin tarixçəsindən bəhs edən sənədlər film haqqında danışdı.

Tədbirdə Şimali Osetiya-Alaniya Respublikasının tanınmış alimləri professor Marzoyev və professor Kanukova məruzələrlə çıxış ediblər. Məruzələrdə Murtuza Muxtarovun şəxsiyyəti, onun xeyriyyəçilik fəaliyyəti, Azərbaycan-Şimali Osetiya dostluğunun möhkəmlənməsində tarixi rolunu vurğulanı, Azərbaycan ilə Osetiya arasında dostluq və qardaşlıq əlaqələrinin keçmiş və bu gün barədə danışılıb.

Konfransda Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, Şimali Qafqaz müftiləri, tanınmış elm və din xadimləri iştirak ediblər. Bütün çıxışlarda Azərbaycan və Şimali Osetiya xalqları arasında dostluq, qardaşlıq münasibətlərinin bariz nümunəsi olan Muxtarov məscidinin mövcudluğu, onun yenidən qurulması yüksək dəyərləndirilib. Şimali Osetiya müftisi H.Gatsalov yekun çıxışında Prezident İlham Əliyevə dərin təşəkkürlərini ifadə edib və dövlət başçısının Qafqaz xalqlarına etirafı münasibətindən xeyli məmnun olduğunu, bunu çox yüksək dəyərləndirdiklərini vurğulayıb. Şimali Qafqaz Müftiləri Koordinasiya Mərkəzinin sədri İsmayil Bərdiyev də Prezident İlham Əliyevə Qafqaz müftiləri adından minnətdarlığını ifadə edib.

AZƏRTAC

Elman Rüstəmov:

Mərkəzi Bank qiymət sabitliyinin təmin olunmasına yönəldilmiş pul siyasətini davam etdirəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) qiymət sabitliyinin təmin olunmasına yönəldilmiş pul siyasətini davam etdirəcək.

AMB-dən AZƏRTAC-a bildirilib ki, yanvarın 26-da Mərkəzi Bankın struktur bölmələrinin və regional ərazi idarələrinin rəhbərlərinin iştirakı ilə bankın İdarə Heyətinin 2018-ci ilin yekunlarına həsr olunan geniş iclası keçirilib.

Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin ölkənin makroiqtisadi vəziyyəti və sosial-iqtisadi inkişafına dair qaldırdığı məsələləri önə çəkən Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, dövlət başçısının rəhbərliyi altında öten il ölkədə makroiqtisadi sabitliyin dayanıqlılığının artırılması istiqamətində əhəmiyyətli işlər görüldü. İnflyasiya aşağı birrəqəmli səviyyədə sabitləşib, iqtisadi artım davam edib, milli valyutanın məzənnəsi dayanıqlı olub, ölkənin strateji valyuta ehtiyatları artmaqda davam edib.

E.Rüstəmov Mərkəzi Bankın 2018-ci ilin yekunlarına həsr olunan toplantısının əsas məqsədinin həm öten ilin yekunlarını qiymətləndirmək, həm də son müşavirədə Prezident İlham Əliyevin tapşırığından irəli gələn vəzifələri müəyyənləşdirmək olduğunu bildirdi. Vurğulayıb ki, 2018-ci ildə Mərkəzi Bankın həyata keçirdiyi pul-kredit siyasəti milli iqtisadiyyatda qiymətlər sabitliyinə, aşağı və stabil inflyasiyanın təmin edilməsi vasitəsilə əhalinin yaşayışı və işgüzar fəaliyyət üçün əlverişli sosial-iqtisadi mühitin formalaşmasına yönəlib: “Ötən il inflyasiya göstəniləndən daha yüksək temple azalıb və təkrəqəmli səviyyədə sabitləşib. 2018-ci ildə orta illik inflyasiya 2,3 faiz təşkil edib. Dövr ərzində inflyasiyaya azaldıcı təsir edən başlıca amillər manatın məzənnəsinin dayanıqlılığı, pul təklifinin optimal səviyyədə idarə olunması və inflyasiya göstənilərinin azalması olub. Həyata keçirilən effektiv pul-məzənnə siyasəti ticarət tərəfədaş ölkələrdə inflyasiya proseslərinin, habelə bəzi inzibati qiymətlərin yüksəldilməsinin qiymətlərə artırıcı təsirini neytrallaşdırıb”.

Qeyd edib ki, 2018-ci ildə makroiqtisadi

sabitlik ölkədə iqtisadi artıma şərait yaradıb: “İqtisadi artım pozitiv zonada qalmaqda davam edib. Ümumi daxili məhsul (ÜDM) real olaraq 1,4 faiz, o cümlədən qeyri-neft sektorunda 1,8 faiz artıb. Qeyri-neft sənayesi daha yüksək artım nümayiş etdirib ki, bu da ölkədə sənayələşmənin sürətləndiyini, qeyri-neft sektorunun artımında ticari sektorun rolunun artdığını göstərir. İqtisadi artım xarici tələb və daxili tələbin istehlak və dövlət tələbi komponentləri ilə dəstəklənib”.

“2018-ci ilin 9 ayında cari əməliyyatlar balansında 5,1 milyard ABŞ dolları və ya ÜDM-in 15 faizi səviyyəsində profit yaranıb ki, bu da kapitalın və maliyyənin hərəkəti hesabındakı kasirə tam örtüb, ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradıb”, - deyir o əlavə edib.

E.Rüstəmov deyib ki, öten ilin əvvəlinə nəzərən strateji valyuta ehtiyatları 6,5 faiz artaraq ilin sonuna 45 milyard ABŞ dollarına yaxın olub, Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları isə 5,5 faiz artaraq 5,6 milyard dollar təşkil edib: “Manatın xarici valyutalara nəzərən məzənnəsi tədijə balanslı üzrə meyllərə və bundan asılı olan valyuta bazarındakı tələb-təklif nisbətinə uyğun olaraq formalaşdı. Valyuta bazarında təklif kanallarının artması ni şərtlərdən mühüm amil dövlətimizin başçısının müəyyən etdiyi iqtisadi inkişaf kursuna uyğun olaraq ölkədə qeyri-neft sektorunun şaxələnməsi, ixracat potensialının artırılması olub. Ümumilikdə xarici sektor göstəricilərinin yaxşılaşması şəraitində və qəbul edilmiş makroiqtisadi siyasət çərçivəsində manatın ABŞ dollarına nəzərən ikitərəfli məzənnəsinin sabitliyi davam edib. 2018-ci ildə pul təklifinin dəyişimi makroiqtisadi sabitlik hədəflərinin reallaşdırılması ilə iqtisadiyyatın likvidliyi olan tələbinin ödənilməsi arasında optimal balans təmin edib. Manatla pul bazası 11,7 faiz artıb. Pul təklifinin de-dollarlaşması prosesi davam edib”.

Mərkəzi Bankın sədri bildirib ki, pul siyasəti alətləri inflyasiya, inflyasiya göstəniləri, pul təklifi üzrə hədəflər, maliyyə bazarlarında proseslər, habelə pul siyasətinin transmissiyasının xüsusiyyətləri nəzərə alınmaqla təbiiq edilib: “Bank 2018-ci ildə son makroiqtisadi prosesləri və yenilənmiş proqnozları nə-



zərə almaqla özünün likvidlik əməliyyatları üzrə faiz dəhlizinin parametrlərinə zəruri korreksiyalar edib. Mərkəzi Bankda ilin əvvəlindən faiz dəhlizinin parametrləri bir neçə dəfə dəyişdirilib, uçot dərəcəsi mərhələlərlə 15 faizdən 9,75 faizə endirilib. Dövr ərzində iqtisadiyyatın pula olan tələbinin təmin edilməsi və likvidliyin effektiv idarə olunması məqsədilə Mərkəzi Bank müxtəlif müddətli açıq bazar əməliyyatlarını aktivləşdirib”.

“Monetar idarəetmənin təkmilləşdirilməsi və həyata keçirilən pul siyasətinin effektiv kommunikasiyası xüsusi diqqətdə saxlanılıb. Mərkəzi Bankın hər bir siyasət qərarı ilə bağlı press-reizlər müvafiq analitik şərhlərə dərc edilib, eyni zamanda, media üçün geniş mətbuat konfransları keçirilib. Faiz dəhlizinin parametrlərinə dair qarışıq əsaslı pul siyasəti qərarlarının verilməsi, eyni zamanda, geniş mətbuat konfransları, eəcə də müasir kommunikasiya kanalları vasitəsilə həmin qərarların ictimaiyyətə açıqlanan təqvim əsasında kommunikasiyasının təşkil rejiminə keçilib”, - deyir E.Rüstəmov qeyd edib.

Vurğulayıb ki, Mərkəzi Bank öz fəaliyyətinin qanunvericiliklə müəyyən edilmiş digər funksional iqtisamətlərində də vəzifələrin yerinə yetirilməsini təmin etmək ölkəmizin hərtərəfli inkişafına zəruri dəstək verib.

Iclasda daha sonra Mərkəzi Bank ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə məruzələr dinlənilib, müzakirələr aparılıb, qarşıda duran vəzifələr müəyyənləşdirilib. Diqqətə çat-

dırılıb ki, bankın fəaliyyətinin bütün istiqamətlərinin müasirləşdirilməsi üzrə intensiv iş aparılıb, pul proqramı üzrə əməliyyat hədəflərinin reallaşması təmin edilib, Mərkəzi Bankın məqsəd və funksiyalarına uyğun istiqamətlər üzrə tədqiqatlar aparılıb, monetar idarəetmə, onun statistik bazası daha da təkmilləşdirilib, institutional inkişaf prosesi sürətlənib, müasir elektron infrastrukturuna əsaslanan, fasiləsizlik prinsipi ilə işləyən və daim təkmilləşən ödəniş sistemləri fəaliyyət göstərib, kibertəhlükəsizliyin gücləndirilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilib, bütün informasiya təhlükəsizliyi sistemləri müasir virtualizasiya infrastrukturuna miqrasiya olunub. İqtisadiyyatın nağıd pula tələbatı tam təmin edilib, yeni pul nişanı və xatirə pul nişanları tədaviyə buraxılıb, nağıd pul dövryyəsinin idarə olunması daha da təkmilləşib, insan resurslarının inkişafına diqqət artırılıb, cəmiyyətdə iqtisadi maarifləndirmə üzrə geniş iş aparılıb, funksional və biznes proseslərinin səmərəli yerinə yetirilməsi üçün layihələr həyata keçirilib. Hesabat ilində bütün istiqamətlər üzrə vəzifələrin müntəzəq beynəlxalq təcrübəyə uyğun reallaşması üçün Mərkəzi Bankda xarici əlaqələr və beynəlxalq əməkdaşlıq gücləndirilib, texniki yardım imkanları aktiv dəyərləndirilib, prioritet əsaslı texniki yardım cəmi edilib.

E.Rüstəmov iclasa yekun vuraraq Mərkəzi Bankın qarşısında duran başlıca vəzifələrə diqqəti cəkiib. Bildirib ki, dövlət başçısının ərə-

li sürdüüyü inkişaf strategiyasına, eəcə də Mərkəzi Bankın 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatına uyğun olaraq makroiqtisadi sabitliyin dayanıqlılığının artırılması və onun iqtisadi artımın sürətləndirilməsində rolunun yüksəldilməsi qarşıda duran başlıca strateji vəzifədir. Bu məqsədlə Mərkəzi Bank öz mandatına - qiymət sabitliyinin təmin olunmasına yönəldilmiş pul siyasətini davam etdirəcək. Aşağı inflyasiyalı makroiqtisadi mühitin formalaşdırılması üçün pul siyasətinin strateji və əməliyyat çərçivəsi daha da təkmilləşdiriləcək.

Vurğulayıb ki, 2019-cu il və ortamüddətli dövr üçün pul-kredit siyasətinin əsas məqsədi stabil aşağı inflyasiya səviyyəsinin təmin edilməsidir: “Bunu nəzərə alaraq Mərkəzi Bank özünün stabilizasiya xarakterli monetar və məzənnə siyasətini davam etdirməklə dolaylı yolla ictimai rifahə, iqtisadi artıma və məşğulluğa dəstək verəcək. Cari ildə pul siyasətinin son hədəfi inflyasiyanı 4 faiz (+2 faiz) səviyyəsində saxlamaqla qiymət sabitliyinin Mərkəzi Bankın səlahiyyətləri çərçivəsində qorunması olacaq. İnflyasiya hədəfinə nail olmaq üçün Mərkəzi Bank sərəncamındakı pul siyasəti alətlərindən makroiqtisadi vəziyyətə adekvat istifadə edəcək, bu alətlər üzrə cəmiyyət parametrləri proqnozlaşdırılan və faktiki inflyasiya arasındakı fərqlərdən asılı olaraq qeyri dəyişdiriləcək. Manatın ikitərəfli məzənnəsinin dayanıqlılığı növbəti ildə aşağı inflyasiyanın vacib şərtlərindən biri olacaq. Faiz siyasəti inflyasiya üzrə hədəfə nail olmaqdan asılı olaraq həyata keçiriləcək. Faiz dəhlizinin parametrləri haqqında qərar ölkədə gedən makroiqtisadi proseslər, tsiki göstəricilərinin dinamika, son proqnozlar və risklər balansında baş verən dəyişikliklər nəzərə alınmaqla qəbul ediləcək”.

“Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 dekabr tarixli Fəramanına uyğun olaraq Mərkəzi Bank inflyasiyanın effektiv idarə edilməsi məqsədilə pul siyasəti rejiminin təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görəcək. Mərkəzi Bank

uzunmüddətli dövrə inflyasiyanın hədəflənməsi rejimini Azərbaycan üçün optimal pul siyasəti rejimi olaraq görür və rejimə keçid şərtlərinin reallaşdırılması istiqamətində işlər davam etdiriləcək. Pul siyasətinin transmissiyası effektiv gücləndirilməsi və maliyyə sektorunun resurs bazasının möhkəmləndirilməsindəki rolunu nəzərə alaraq Mərkəzi Bank nağıdsız ödənişlərin gücləndirilməsi istiqamətində fəaliyyətinin davam etdirəcək. Prezident İlham Əliyevin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin gücləndirilməsi üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi yaxın üç ildə ölkədə nağıd pul dövryyəsinə əhəmiyyətli əzəltməlidir. Bu da monetar nəzarətin gücləndirilməsi, habelə iqtisadiyyatın monetizasiya səviyyəsinin yüksəldilməsi ilə inflyasiyanın effektiv idarə edilməsi nə müsbət təsir göstərəcək”, - deyir E.Rüstəmov bildirib.

Qeyd edib ki, Mərkəzi Bankın vacib funksional fəaliyyət istiqamətlərindən olan nağıd pul sferası üzrə 2019-cu ildə tədaviyə nağıd pulun strukturunun optimallaşdırılması, pul nişanlarının müəvafizə sistemlərinin gücləndirilməsi, xatirə pul nişanlarının tədaviyə buraxılması və bütövlükdə nağıd pul idarəedilməsi sistemlərinin effektivliyinin artırılması və avtomatlaşma səviyyəsinin daha da yüksəldilməsi diqqət mərkəzində olacaq.

E.Rüstəmov yeni çağırışlardan, xüsusilə də ölkə başçısının irəli sürdüyü inkişaf vəzifələrindən, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndən, eəcə də Mərkəzi Bankın 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatından irəli gələn aidiyyətli vəzifələrin uğurla icrasında Mərkəzi Bankda strateji planlaşmanın, tədqiqat, analitik və proqnozlaşdırma bazasının, yeridilən siyasət və fəaliyyətin kommunikasiyasının, risk idarəetməsinin, insan kapitalının, idarəetmə proseslərinin, hüquqi dəstəyin daha da müasirləşməsi və inkişafının vacib rol oynayacağını diqqətə çatdırıb.

AZƏRTAC

Davos İqtisadi Forumu: uğurlar, vəzifələr və perspektivlər



Azərbaycan Prezidenti İlham Əliyevin Davos Dünya İqtisadi Forumunda növbəti dəfə fəal iştirakı, onun tribunasında səsləndirdiyi məzmunlu çıxışları, nüfuzlu KİV-lərə müsahibələri, milli maraqlara xidmət edən çoxsaylı görüşləri ölkə ictimaiyyətinin, eləcə də elmi dairələrin geniş marağına səbəb olub. AZƏRTAC bununla bağlı Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzovun qeydlərini təqdim edir.

Müasir şəraitdə global miqyasda baş verən hadisələr və mövcud vəziyyəti əməkdaşlığın yeni əsaslarının yaradılması üçün zəmin ola biləcək ideyaların və buna müvafiq platformanın formalaşması məqsədilə dünyanın taleyinə bir-bəşə təsir edən strateji problemlərin həllinə yönəlmis müzakirələrin aktuallığı daha da artır. Belə bir global arena rolunu oynayan və 1971-ci ildən ənənəvi olaraq İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu bu baxımdan mühüm əhəmiyyətə malikdir. Builki Forumun əsas mövzusu müasir qloballaşma və döndüncü sənaye inqilabı dövründə hökumətlər və bu inqilabı proseslərin iştirakçıları arasında qarşılıqlı əlaqənin və təsirin optimallaşdırılması problemlərinin aradan götürülməsi təşkil edib. Buna görə də global geosiyasət, maliyyə sistemində texnologiyə və potensial struktur dəyişiklikləri imkanları, kapital bazarlarının inkişafı, elektron ticarət, rəqəmsal iqtisadiyyat, qloballaşmanın strateji nəticələri və digər mühüm məsələlər Forumun əsas mövzusu sırasında yer alıb. Eyni zamanda, döndüncü sənaye inqilabının vacib tərkib elementlərindən olan blokçeyn və kriptovalyuta kimi yeni texnologiyaların ərşəyə gəlməsində dövlətlər və fərdlər arasında əməkdaşlıq yollarının, səlahiyyət və məsuliyyət dərəcələrinin düzgün müəyyənləşdirilməsi Forum iştirakçıların tərəfindən ciddi fikir mübadiləsi obyektinə çevrilib.

Bütün bunları göstərir ki, müasir çoxqütblü dünyamızda daha da kəskinləşmiş geosiyasi və geoiktisadi problemlərin həlli, döndüncü sənaye inqilabı ilə bağlı problemlər, yaranmış fürsət və çağırışlar müxtəlif şəkli ilə birliklərinə və müzakirələrə ehtiyac doğurur. Bu istiqamətdə real və səmərəli addımların atılmaması isə əksinə, geoiktisadi və hətta geosiyasi böhranların daha da dərinləşməsinə gətirib çıxara bilər. Bu təhlükə yeni planetar sərhədlər şəraitində yaşayan dünyamız üçün çox real görünməkdə, bəzi məqamlarda isə hətta artıq hiss edilməkdədir. Məhz bu amil insanlar, dövlətlər, hökumətlər və şirkətlər arasında münasibətlərin yenilənməsi, yeni global əməkdaşlıq mərhələsinin bərqərar olması zərurətini meydana gətirir.

Dünya İqtisadi Forumunun "Qloballaşma: Döndüncü sənaye inqilabı dövründə global strukturu formalaşdırmaq" mövzusunda həsr olunması da elə bu zərurətdən irəli gəlib. Forumda aparılan müzakirələr iqtisadi-maliyyə problemlərinin mahiyyətini üzə çıxarıb ki, bunların da sırasında aşağıdakılar daxildir:

- döndüncü sənaye inqilabına xas olan struktur dəyişikliklərinin, pul-kredit və maliyyə sistemlərinin yeni texnologiyalardan və rəqəmsal valyutalardan istifadə şəraitində formalaşması aspektlərinin cəmiyyətin davamlı və uzunmüddətli rifahının yüksəldilməsi baxımından qiymətləndirilməsi;
- global iqtisadi əməkdaşlığa, əqli mülkiyyətə, miqrasiyaya, rəqabətə, vergi siyasətinə, milli təhlükəsizliyə daha geniş zamanət verən institusional islahatlara dair global dialoqun aparılması;
- geosiyasi problemlərin iqtisadiyyat üçün yaratdığı enğəllər;
- dövlət xidmətlərinin avtomatlaşdırılması potensialı və yolları;
- bərabərlik, rifah, səhiyyə və təhsilə istiqamətlənən dayanıqlı inkişaf modelləri;
- rəqəmsal valyutaların təbiiqinin üstünlükləri və doğurduğu fəsadlar, habelə rəqəmsal valyutaların şəffafliq və hesabatlılıqla əlaqələri;
- rəqəmsal valyuta növlərinin təbiiq ilə əlaqədar mərkəzləşdirilməsi ödəmə sisteminin təbiiq dövrünün doğura biləcəyi məsələlər;
- rəqəmsal valyutalar təbiiq edilərkən pul-kredit siyasətinin işlənmə mexanizmi;
- yeni ödəməli sistemi şəraitində dünya ticarətinin özəllilikləri.

Bununla yanaşı, Davos Forumunda gələcəyini istehlak, energetikası, ərzaq sistemi, beynəlxalq ticarət və investisiyalar kimi daha konkret məsələlər də Forum iştirakçıların diqqət mərkəzində olub.

Onu da qeyd etmək yerinə düşər ki, Forum iştirakçıların fikrincə, gələcəkdə də problemləri həlledici iştirakı əsas götürən dialoq yolu ilə çözülməli, qloballaşma regional və milli problemləri nəzərə almalı, onlara cavab verməlidir. Çoxtərəfli əməkdaşlığa əsaslanan beynəlxalq tənzimləmə yaxşılaşdırılmalı, global problemlərin həllində biznesin, hökumətlərin və vətəndaş cəmiyyətinin səyləri birləşdirilməli, global inkişaf hərtərəfli və davamlı olmalıdır.

Diqqət çəkən əsas məqamlardan biri də budur ki, öz tarixi ərzində bu mötəbər tədbir yalnız iki dəfə Davosdan kənarda keçirilib. Bizim üçün çox qürurverici haldır ki, bu dünyəvi foruma ABŞ-dan başqa yalnız Azərbaycan ev sahibliyi edib. 2013-cü ildə Bakıda "Cənubi Qafqazın və Mərkəzi Asiyaın gələcəyinə dair strateji dialoq" mövzusunda keçirilmiş Dünya İqtisadi Forumu, həqiqətdən də bu beynəlxalq qurumun ölkəmizin iqtisadi inkişafında qazanılmış uğurlara verdiyi yüksək tarixi bir dəyər kimi qiymətləndirilə bilər. Ölkəmizə göstərilən bu yüksək etimad həm də Azərbaycan Prezidentinin Dünya İqtisadi Forumunda fəal iştirakı, maraqlı və strateji əhəmiyyət kəsb edən mülahizələrlə zəngin çıxışları, keçirdiyi çoxsaylı və yüksək səviyyəli işgüzar görüşlərin nəticəsi kimi qəbul olunmalıdır.

Əvvəlki forumlarda olduğu kimi, "Davos-2019"da da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı, müsahibələri və görüşləri iştirakçılar tərəfindən böyük maraqla

qarşılanıb. Azərbaycanca uğurla həyata keçirilən islahatlar Forumda iştirak edən çox mötəbər maliyyə qurumları, dünyanın məşhur şirkət rəhbərləri və KİV təmsilçiləri tərəfindən yüksək qiymətləndirilib.

Məsələn, Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyeva dövlətimizin başçısı ilə görüşündə Prezident İlham Əliyevi ölkədə aparılan uğurlu islahatlar və Azərbaycanın Dünya Bankının "Doing Business 2019" hesabatında 32 pillə irəliləyərək 25-ci yərə yüksəlməsi münasibətilə təbrik etdi. Dünya Bankı rəsmisi bildirdi ki, bu, Dünya Bankının "Doing Business" reytinginin tarixində ən uğurlu və böyük nailiyyətlərdən biridir. Eyni zamanda vurğulanıb ki, Azərbaycan Dünya Bankından yardım alan ölkədən qısa müddətdə donor ölkəyə çevrilib. Bu da son iyirmi ildə Azərbaycanda bütün sahələrdə həyata keçirilən islahatların nəticəsində mümkün olub.

İqtisadiyyat sahəsində qloballaşma son dövrlərdə daha geniş və sistemli xarakter alsa da, onun kökləri çox-çox əvvəllərə gedib çıxır. XIV-XIX əsrin sonlarını əhatə edən birinci qloballaşma mərhələsi dünya əmtəə bazarının və dünya ticarətinin yaranması ilə xarakterizə olunur. İqtisadi qloballaşmanın hələlik sonuncu - beşinci mərhələsi ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayır və bir sıra xarici iqtisadi əlaqələrin liberallaşması, kapitalın və istehsalın transmilliləşməsi, regional iqtisadi inteqrasiya, təsərrüfat həyatının beynəlmilləşdirilməsi, dövlətlərarası tənzimləmə sistemlərinin yaranması, təsərrüfat həyatının qaydalarının unifikasiyası kimi yeni xüsusiyyətlərlə səciyyələnir.

Bütün bunlar isə öz növbəsində, milli iqtisadi müstəqilliklə dünyəvi proses olan qloballaşma arasında optimal uzlaşma əldə olunmasını zəruri edir ki, bunun da bariz nümunələrindən biri kimi Azərbaycanın iqtisadi inkişaf modelini göstərmək olar. Bu mənada Azərbaycan Prezidentinin Davosda Çinın CÇTN televiziyasına müsahibəsində söylədiyi fikirlər çox böyük önəm kəsb edir:

"Düşünürəm ki, biz milli maraqlarımızın, milli kimliyimizin, müstəqilliyimizin çox güclü müdafiəsi və eyni zamanda, qeyd etdiyim ölkələrlə yaxşı iş münasibətləri arasında balansı tapa bilmişik. Qonşularımızla münasibətlər prioritetdir, çünki biz regionda yaşayırıq. Lakin, eyni zamanda, bizə daha böyük gündəlik lazımdır. Çünki Azərbaycan coğrafi nöqtəyi-nəzərdən böyük ölkə deyil. Lakin regionda edə bildiklərimiz, hansı töhfələri verə biləcəyimizi nöqtəyindən nəzərdən biz coğrafiyamızdan daha böyük".

Daha sonra cənab İlham Əliyev ölkəmizə böyük imic qazandıran, səmimi olduğu qədər də kəsərlı, şəffaf olduğu qədər də şərefli və xeyirxah dövlət siyasətini belə səciyyələndirir:

"... Biz dediyimizi həmişə edirik. Onlar bilir-lər ki, imzamızla sözümdə eynidir. Biz heç vaxt heç kimi məyus etməmişik. Buna görə də bu, artıq etimad məsələsidir və Azərbaycan böyük etimad qazanan ölkədir. Bayaq da qeyd etdiyim kimi, digər ölkələrlə qarşılıqlı fəaliyyətdə bizim siyasətimiz müsbət ssenariyə əsaslanır. Biz müsbət tərəfə, dost olmaq istəyirik. Biz imkanımız olduqda kömək etmək istəyirik. Bu kömək vasitəsilə biz çox güman ki, müəyyən çətinliklərdən fayda götürməkdən daha çoxuna nail oluruq. Buna görə düşünürəm ki, Azərbaycan artıq müstəqil xarici siyasəti olan ölkə kimi tanınır və daxili sabitlik, iqtisadi inkişaf bizə bu gücü verir. Eyni zamanda, biz hər hansı bir ölkəyə zərər vurmuruq. Biz, sadəcə, daha yaxşı münasibətlər qurmaq, daha çox iş görmək, insanlarımızı daha yaxşı şərait qurmaq istəyirik, sülh və harmoniya içində yaşamaq istəyirik".

Eyni zamanda, qloballaşmanın təsiri dövrün yeni çağırışlarını meydana gətirməkdədir. Heç də təsadüfi deyil ki, cənab İlham Əliyev Forumda ölkəmizin öz inkişaf strategiyasını beynəlxalq və regional təmayüllər nəzərə alınmaqla yenidən qurduğunu bəyan etdi. Regional proseslərin inteqrasiyasının intensivləşdirilməsi, iqtisadi sistemlərin daha açıq olması, istənilən bazara maneesiz daxilolma, maliyyə və ticarət əməliyyatlarının həyata keçirilməsi norma və qaydalarının universallaşdırılması, bazarlara nəzarətin və tənzimlənmənin unifikasiyası, kapitalın hərəkətinin, investisiya prosesləri və ödəmə sisteminin standartlaşdırılması zəruriliyi bu çağırışlar sırasındaıdır.

Dünya ticarətinin liberalaşması tendensiya-sını konkret rəqəmlər də göstərir. Belə ki, əgər 1947-ci ildə idxal tarifləri dərəcələrinin orta səviyyəsi 50-60 faiz təşkil edirdisə, bu göstərici 1990-cı illərin əvvəllinə 9,6 faizə qədər azalmışdı, Dünya Ticarət Təşkilatının hədəfi isə 3 faiz təşkil edir. Nəzərə almaq lazımdır ki, yeni texnologiyalar, ilk növbədə, rəqəmsal iqtisadiyyat istehsal üsullarını dəyişməklə məhsuldarlığı və rəqəbatqabiliyyətliyi yüksəltməklə yanaşı, məhsul və xidmət bazarlarının hüddurları anlayışına təzə mahiyyət gətirir. Mütəxəssislərin hesablamalarına görə, rəqəmsal texnologiyaların emal sənayesində təbiiq bir işçiyə düşən məhsul istehsalını 30 faiz artırmaqla bərabər, işçi qüvvəsinə çəkilən xərcləri də bir o qədər azaltmağa imkan verir. Artıq dünyada beynəlxalq əmtəə ticarətinin 12 faizi, xidmət ticarətinin isə 50 faizi internet vasitəsilə həyata keçirilir.

Müasir şəraitdə qloballaşmanın müsbət təərəflərindən bəhrələnməklə yanaşı, onun mənfi fəsadlarını mümkün qədər azaltmaq da çox önəmlidir. Bu baxımdan qloballaşmanın aşağı-

da göstərilən töhfələri diqqətdən kənarda qalmamalıdır:

- bütün tərəflərin maraqlarına uyğun sərbəst ticarətin mümkünliyi;
- yeni qabaqcıl sənaye texnologiyalarının yayılması, birbaşa investisiyaların artması, transmilli şirkətlərin yaranması və ya onlarla iş birliyi;
- daxili və xarici rəqəbat amillərinin düzgün tənzimlənməsinə nail olmaqla istehlakçıların mənafeələrinin daha dolğun qorunması və qiymətlərin işidirməsinin qarşısının alınması;
- innovasiyaların tətbiqinin genişlənməsi və əmək məhsuldarlığının və məhsulun keyfiyyətinin yüksəldilməsi;
- maliyyə resurslarının səfərbər olunması;
- milli qanunvericilik sistemlərinin yaxşılaşdırılması;
- ideya və biliqlərin sərbəst yayılması, dünya sivilizasiyası nailiyyətlərindən istifadə imkanı;
- beynəlxalq əmək bölgüsü və istehsal olunan məhsulun maya dəyərinin aşağı salınması;
- əhalinin rifah halının yaxşılaşdırılması.

Ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunması və dayanıqlı inkişafın təminatı baxımından qloballaşmanın aşağıda göstərilən mənfi nəticələri yolverilməzdir:

- qloballaşmanın inkişaf etməkdə olan ölkələrdən daha çox inkişaf etmiş ölkələrin mənafeəsinə xidmət etməsi. BMT-nin məlumatına görə dünyanın ən zəngin 1 faiz əhalisinin payına 60 faiz kasıb əhaliyə düşən gəlirdən çox qazanc düşür. Əhalisi Yer kürəsi əhalisinin 15 faizindən də az olan Qərbi ölkələri dünya resurslarının 70 faizinə sahibdirlər. UNKTAD-ın apardığı son araşdırmalar göstərir ki, 48 zəif inkişaf etmiş ölkə qeyri-tarif tədbirləri adı altında irəli sürülən süni tələblər ucubtından öz ixracatlarının 15 faizini və ya 23 milyard dollar itirirlər.

Bu baxımdan, fikrimizcə, Azərbaycan Prezidentinin konseptual xarakter kəsb edən mülahizələri dünyanın müasir çağırışlarından biri kimi yüksək dəyəre malikdir:

"... Maliyyə ehtiyatları olmayan ölkələr üçün çox çətin olar. Maliyyə ehtiyatları olmayanların daha çox təxərrüslənməz problemləri var. Məsələn, işsizlik, gəlir əldə etmək üçün iqtisadiyyatın real sektoruna investisiya yatırmaq və bu ölkələr üçün infrastruktur layihələri prioritet deyil. Buna görə düşünürəm ki, maliyyə institutları bu məsələyə daha çox diqqət ayırmalıdır. Xüsusilə aparıcı beynəlxalq maliyyə institutlarını nəzərdə tuturam. Onlar on il ərzində iş yerlərinin açılmasına imkanlar yaradacaq ölkələrə infrastruktur sahəsinə investisiya yatırmağa kömək etməlidirlər".

Qloballaşmanın digər mümkün mənfi təzahürlərini isə belə qruplaşdırmaq olar:

- ölkələrin maliyyə sferasında destabilizasiya imkanlarının və ölkə iqtisadiyyatına nəzarətin başqa ellərə keçməsi təhlükəsi;
- sosial-iqtisadi təbəqələşmənin artması;
- beynəlxalq maliyyə təşkilatlarına borcların artması;
- işsizliyin çoxalması təhlükəsi və s.

Müasir qloballaşma şəraitində Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinin qayəsini bu prosesdə daha çox sosial ədalətə nail olmaqla yanaşı, ölkəmizə qarşı siyasi və iqtisadi təzyiqə yol verilməməsi, ikili standartların fəsadlarının azaldılmasına yönəlmis ardıcıl, cəsarətli və dərin düşünülmüş mübarizə təşkil edir.

İqtisadiyyatımızın davamlı və səmərəli inkişafı, rəqəbatqabiliyyətinin yüksəldilməsi ilə bərabər, sosial və iqtisadi innovasiyanın genişləndirilməsi, qabaqcıl informasiya və kosmik texnologiyaların təbiiq ölkəmizi nainki regional liddə çevirib, eyni zamanda, dünyada getdikcə şiddətlənən global risklər və iqtisadi-maliyyə böhranlarına rəğmən dövlətçiliyimizin davamlı inkişafına zəmin yaradıb. Təbii ki, bu uğurun qazanılmasında Azərbaycan Prezidentinin böyük ustalıq və uzaqgörənliklə reallaşdırdığı fəal çoxvektorlu, bərabər partnyorluq prinsiplərinə əsaslanan xarici və daxili siyasəti müstəsna əhəmiyyətə malikdir. Bu siyasətin məğzini Davos Forumu çərçivəsində keçirilən "Bir kəmə, bir yol" təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilıyon dollarlıq baxış" mövzusunda sessiyada Azərbaycan Prezidenti İsveç parlamentinin nümayəndəsinin sualını cavablandırarkən belə açıqlayıb:

"Mən tamamilə əminəm ki, ölkələri birləşdirən istənilən neqliyyat layihəsinin geosiyasi əsası var. Bu layihələr geosiyasi vəziyyəte, sabitliyə, proqnozlaşdırmağa müsbət təsir göstərir. Çünki bu layihələr qarşılıqlı asılılıq yaradır. Biz qonşularımız olmadan tranzit ölkə ola bilmərik. Bizim qonşularımız onların qonşuları olmadan tranzit ölkələr ola bilməzlər. Buna görə bu, ölkələr zənciridir və bayaq dediyim kimi, biz Şərqdən Qərbə və Şimaldan Cənuba gedən yol üzərindəyik. Beləliklə, biz qitələri, ölkələri birləşdiririk və daha proqnozlaşdırıla bilən gələcək yaradıırıq".

Prezident İlham Əliyevin qloballaşma şəraitində böyük uğurlara gətirib çıxarmış və ölkəmizə iqtisadi, siyasi və sosial dividendlər qazandırmış daxili və xarici siyasətinin yüksək dəyəri həm də qloballaşdırma prosesinə xas olan bir-birinə əks universalıq və unikalıq kimi xüsusiyyətlərin uzlaşdırılmasına nail olmasdır. Məhz unikalılığı və universalılığı eyni dərəcədə vacib sayaraq cənab İlham Əliyev onların hər birinin prinsipcə mümkün hesab edilə bilən mənfi nəticələrinin yaranmasına qarşı siyasət aparmaqla, bütün sahələrdə Azərbaycanın müstəqil mövqeyinin tanınmasına nail olmaqla, öz dövlət quruculuğu siyasətində ya mütləq universalıq və ya mütləq unikalıq əvəzinə optimal universalıq və optimal unikalıq yolu ilə ölkəmizi dünyada sabitlik adasına, geosiyasi inteqrasiya və multikulturalizm mərkəzinə, dünyəvi tədbir və görüşlərin keçirildiyi təhlükəsiz məkanına çevirib. Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, Azərbaycanda inkişaf etmiş ölkələrə bərabərhuquqlu və qarşılıqlı sərfəli əməkdaşlığa əsaslanan bir çox layihələr baş tutub və bu sahədə yeni-yeni addımlar atılmaqdadır.

Bir məsələni də unutmmaq olmaz ki, son illər qloballaşma şəraitində mütəxəssislərin "aşağılardan globalizasiya" adlandırdıqları və vətəndaşların fəallığı ilə əlaqədar olan sahə də ölkəmizdə uğurla irəliləməkdədir. Turizm, o cümlədən xarici turizm, xaricdə təhsil və məşğulluq, internet ticarəti və son vaxtlar Bakıda təşkil olunan və xarici turistləri cəlb edən gəzəşli ticarət tədbirləri buna misal ola bilər.

Turizm bir çox ölkələrin iqtisadiyyatının mühüm tərkib hissəsinə təşkil edir. Yüksək inkişaf tempinə görə o, son yüzilliyin iqtisadi fenomeni kimi dəyərləndirilir. Dünya iqtisadiyyatında turizm yalnız neftçixarma ilə rəqəbatdədir. Hazırda dünya iqtisadiyyatında turizmdən gələn gəlir avtomobil sənayesinin gəlirlərini üstələməkdədir. Təsədüfi deyildir ki, turizm dünyada ümumi gəlirin 10 faizinə qədərini təmin edir. Bu sahə valyuta daxilolmalarının və xarici əlaqələrin genişləndirilməsinin mühüm mənbəyi kimi getdikcə daha böyük əhəmiyyət kəsb etməkdədir. Ümumdünya Turizm Təşkilatının proqnozlarına görə, 2020-ci ildə xarici turistlərin sayı 1,6 milyard nəfər, beynəlxalq turizmdən daxilolmalar isə 2 trilyon ABŞ dolları təşkil edəcək. Hər bir ölkədə turizm iqtisadiyyatın digər sahələrinin inkişafına da müsbət təsirinə göstərir. Mütəxəssislərin qənaətinə, turizm iqtisadiyyatın 30-dan çox sahəsinin inkişafına şərait yaradır. Onların sırasında, ilk növbədə, neqliyyat və rabitəni, tikintini, kənd təsərrüfatını, istehlak malları istehsalını və digərllərini göstərmək olar.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında mühüm sosial-iqtisadi əhəmiyyət kəsb edən bir sahə kimi turizmin inkişafı dövlətin daim diqqət mərkəzindədir. Hələ 1999-cu ildə "Turizm haqqında" Azərbaycan Respublikasının Qanunu, 2002-ci ildə "Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Programı", 2009-cu ildə isə "2009-2018-ci illərdə Azərbaycanda kurortların inkişafı üzrə Dövlət Proqramı" qəbul edilib. Həmin yaxşı xatırlayıraq ki, Prezident İlham Əliyev 2011-ci il ölkəmizdə "Turizm ili" elan etmişdi. Halbuki "Böyük lıyrimlik" ölkələrin liderləri turizmin inkişafının əhəmiyyətinə dair deklarasiyanı Azərbaycandan bir neçə il sonra, 2014-cü ildə qəbul etmişdirlər. Ölkəmizdə turizmin inkişafına yönəlmis mühüm sənədlərdən biri də dövlətimizin başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "İxtisaslaşmış turizm sənayesinin inkişafının Yol Xəritəsi"dır. Bu müdrik dövlət quruculuğu siyasətinin və cəmiyyətimizin inkişafına xidmət edən iqtisadi strategiyanın bəhrəsi kimi qiymətləndirilən əhalinin real gəlirlərinin artması, milli valyutamızın digər valyutalara nisbətə stabililiyi, paytaxtda və regionlarda yüksək səviyyəli otellərin və müalicə mərkəzlərinin istifadəyə verilməsi, yeni yolların çəkilişi, viza rejiminin sadələşdirilməsi və s. imkan verir ki, ölkəmizin turizm sahəsində də rəqəbatqabiliyyətliliyi sürətlə artsın.

2017-ci ildə Azərbaycan Respublikası beynəlxalq reyting cədvəlində ən çox irəliləyən (13 pillə) ölkə olub. Dünya Səyahətlər və Turizm Şurasının məlumatlarına görə, Azərbaycan son illərdə (2010-2017-ci illər) turizmin ən yüksək temple inkişaf etdiyi ölkələrin oluğuna daxildir. Bununla belə, etiraf etmək lazımdır ki, ölkəmizin turizm sahəsində çox böyük ehtiyatlarından tam istifadə olunmur. Biz çalışmalıyıq ki, beynəlxalq turizm və ümumilikdə turizm ölkəmizin qeyri-neft sektoru sahələri arasında daha qabaqcıl mövqeyə çıxsın və ölkəmizə daha çox xarici valyuta axınıın təmin etsin. Məsələn, məhsul və xidmət ixracından daxil olan ümumi valyutanın İspaniyada 18,3 faizi, Avstriyada 11,8 faizi, Yunanıstanda 33,6 faizi, Portuqaliyada 15 faizi, Kiprdə isə 53 faizi turizmin payına düşür.

Davos Forumunda ənənəvi müzakirə mövzularından olan iqtisadi və investisiya mühitinin vəziyyəti, müasir problemləri və həlli yolları bu il də diqqət mərkəzində olub. Sevincdirici haldır ki, ölkəmizdə yaradılmış biznes mühitinin yüksək səviyyəsi xarici şirkət rəhbərləri tərəfindən xüsusi vurğulanır. Yanvarın 23-də Azərbaycan Prezidenti İlham Əliyevlə Davosda görüşü zamanı "Procter and Gamble Europe" şirkətinin prezidenti Loik Tassel son illərdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatların müsbət nəticələr verdiyini vurğulayaraq qeyd edib ki, ölkədə yaradılan biznes mühiti və investiorlar üçün şərait başqa şirkətlər kimi, "Procter and Gamble" şirkətini də Azərbaycanda öz fəaliyyətinin genişləndirməyə həvəsəndirir. O da vurğulanıb ki, Azərbaycandakı mövcud biznes mühiti bu şirkətin regional mərkəz kimi Bakını seçməsinə şərtləndirib.

Öz çıxışında bu barədə ətraflı məlumat verən, təcrübəsini bölüşən Azərbaycan Prezidenti deyib: "Hesab edirəm ki, infrastruktura investisiya qoymaq üçün neft və qaz satışından əldə etdiyimiz gəlirləri düzgün istiqamətə yönəltməyə müvəffəq olmuşuq və indi biz bununla fərhələne bilərik. Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən yolların keyfiyyətinə gəlincə, Azərbaycan dünyada 34-cü yerdə qərarlaşıb. Bunu biz neft və qaz satışlarından əldə etdiyimiz vəsaitlə etdik. Sonra əlbəttə ki, bu, biznes mühitinin yaradılmasına gətirib çıxardı. Çünki sizin müasir infrastrukturunuz, qazlaşdırmanız, elektrik enerjiniz, yaxşı yollarınız və magistrallarnız olduqda onda bizneslər üçün də investisiya yatırmaq daha asan olacaq. Biz bu istiqamət üzrə də işlər görülmüş. Dünya Bankının ən son "Doing Business" hesabatına əsasən Azərbaycan dünya üzrə 25-ci pillədədir və mövqeyimizi rekord göstərici olan 32 pillə yaxşılaşdırmışıq. Biz Dünya Bankının bu proqramında on ən çox islahatçı ölkələr arasında-yıq".

Həqiqətdən də ölkəmiz yaradılmış investisiya mühiti ilə öyünə bilər. Bu, onunla bağlıdır ki, istər daxili, istərsə də xarici investisiyaların cəlb edilməsi üçün Azərbaycanda çox əlverişli iqtisadi, siyasi və sosial şərait yaradılıb və bu sahədə zəruri tədbirlər fasiləsiz olaraq davam et-

dirilməkdədir. Xarici investiorlara zamanətlərin verilməsi, pul vəsaitlərinin ölkə daxilində və ondan kənarda sərbəst hərəkəti, xarici investiorların mənafeələrinin qorunması, investisiya mühitini özündə ehtiva edən hüquqi bazanın təkmilləşdirilməsi və inkişafı bu qəbildən olan amillər sırasındaıdır.

Son dövrlərdə xüsusi diqqət yetirilən müəssisələrə optimal vergi yükünün müəyyənləşdirilməsi, kredit siyasətinin səmərəliliyinin artırılması və xarici iqtisadi siyasətin dəstəklənməsi dövlətimizin maraq dairəsinə daxil olan məsələlərdəndir. Nəzərə almaq lazımdır ki, belə pozitiv durum heç də bütün ölkələrə xas deyil. Məsələn, 2018-ci ilin üçüncü rübündə avrozonada işgüzar mühit indeksi 11,5 pillə azalaraq 19,6 təşkil edib. Ekspertlər bu sahədə vəziyyətin daha da pisləşəcəyini proqnozlaşdırırlar.

Bütün bunlarla yanaşı, Azərbaycan Prezidentinin maraq dairəsinə daxil olan məsələlərdən biri də əlamətləri artıq aydın hiss edilən döndüncü sənaye inqilabının fəal iştirakçısı kimi mövqə tutmaqdır. Bu baxımdan Prezident İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşü xüsusi əhəmiyyət kəsb edir. Görüldə Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Döndüncü Sənaye İnqilabı Mərkəzi arasında əməkdaşlığın təməli qoyuldu. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında əməkdaşlıq sazişinin təntənəli mübadiləsi həyata keçirildi. Söhbət zamanı cənab Borge Brende Prezident İlham Əliyevi yenidən Davosda görməkdən məmnunluğunu bildirdi və dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın döndüncü sənaye inqilabına doğru qətiyyətli addımlar atıldığını qeyd etdi.

Prezident İlham Əliyev Azərbaycan hökuməti və Dünya İqtisadi Forumunun Döndüncü Sənaye İnqilabı Mərkəzi arasında əməkdaşlıq sazişinin vacibliyini qeyd edərək dedi ki, bu sənəd bizim tərəfdaşlıq ruhunuza və qarşılıqlı səylərimizi davam etdirməkdə istəkl olduğumuzu nümayiş etdirir. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan döndüncü sənaye inqilabının hədəflərinin həyata keçirilməsində çox fəal iştirak edəcək. Keçən il Azərbaycanda qeyri-neft sektoruna sənaye istehsalının 9,1 faiz artıldığını vurğulayan Prezident İlham Əliyev əminliklə qeyd etdi ki, biz bu vacib layihədə yaxşı tərəfdaşlar olacağıq.

Forumun ən cəlbədiçi müzakirə obyektlərindən biri də bu yazının əvvəlində qeyd olunduğu kimi, qabaqcıl texnologiyaların və süni intellektin üstünlüklərindən istifadə, düşünməmiş qəfil təbiiqinin isə fəsadlarının neytrallaşdırılması təşkil edir. Artıq bir reallıqdır ki, yaxın onilliklərdə süni intellekt bir çox peşələri əvəzləyəcək. Cənab İlham Əliyevlə görüşündə "Microsoft" şirkətinin vitse-prezidenti Mişel Van Der Bel hökumətlərin və dövlətlərin süni intellekt ərsasına hazır olmalarının vacibliyini vurğuladı. Diqqətə çatdırdı ki, bu prosesdə hökumət nümayəndələri, elmi dairələr və biznes qurumları bir araya gəlməli, süni intellekt dövrünə transformasiya üçün lazım olan proqramlar və digər layihələr həyata keçirilməklə süni intellektə əsaslanan peşələr üzrə çalışacaq insanlar və müvafiq mühit hazırlanmalıdır. Bu da bü-tövliyədə informasiya texnologiyalarının inkişafı ilə mümkündür.

Öz növbəsində Prezident İlham Əliyev Azərbaycanda həyata keçirilən islahatlar, o cümlədən informasiya texnologiyalarının inkişafına və dövlət xidmətlərinin genişləndirilməsinə göstərilən dəstək haqqında məlumat verdi. Bildirdi ki, Azərbaycanda iqtisadi və sosial həyatın bütün sahələrində informasiya texnologiyalarının təbiiq genişlənməkdədir və bu, həm də yeni iş yerlərinin yaranması ilə müşayiət olunur. Süni intellekt dövrünə hazırlıq üçün Azərbaycan hökuməti də müvafiq tədbirlər həyata keçirir.

Döndüncü sənaye inqilabı ərəfəsində süni intellektin təbiiq ilə eyni dərəcədə önəm kəsb edən problemlərdən biri də rəqəmsal iqtisadiyyata geniş şərait yaratmaqdır. Prezident İlham Əliyevlə görüşündə "SAP SE" şirkətinin baş icraçı direktoru Bill MakDermot vurğuladı ki, Azərbaycan iqtisadiyyatındakı mövcud sabitlik və ölkənin maliyyə dayanıqlılığının güclənməsi rəqəmsal iqtisadiyyatın inkişafı üçün geniş zəmin yaradır. Eyni zamanda, rəqəmsal iqtisadiyyat iş yerlərinin böyük sürətlə artmasına imkan verir. Şirkətin baş icraçı direktoru xüsusi vurğuladı ki, rəqəmsal iqtisadiyyatın inkişafı gender bərabərliyinin təmin olunmasına da töhfə verə bilər.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı haqqında danışarkən əsas iki məqam vurğulanmalıdır. Bir tərəfdən ölkəmizdə həyata keçirilən iqtisadi islahatların və bü-tövliyədə aparılan dövlət quruculuğu siyasətinin digər ölkələr, beynəlxalq maliyyə qurumları və dünyanın aparıcı şirkət rəhbərləri tərəfindən yüksək dəyərləndirilməsi və qabaqcıl təcrübə kimi xarakterizə olunması, ikinci tərəfdən isə daxil olduğumuz döndüncü sənaye inqilabı dövründə ölkəmizin yeni-yeni uğurlara gətirib çıxaraçaq strateji yolun müəyyənləşdirilməsi və arzuolunan nəticələrə çatmaq üçün konkret vəzifə, mərhələ və dayanıqlı iqtisadi inkişafa və insanlarımız üçün rahatlığa zəmin ola bilən düzgün təşkilatı-tənzimləmə infrastrukturunun yaradılmasına dair konseptual baxışın formalaşmasının əhəmiyyəti xüsusi qeyd olunmalıdır.

Ümumiyyətlə, möhtərəm Prezidentimizin Davos Dünya İqtisadi Forumunda növbəti iştirakı, oradakı dərin məzmunlu çıxışları, müsahibələri və milli maraqlara xidmət edən işgüzar görüşləri həm dövlətimiz, həm də xarici tərəfdaşlarımız üçün böyük əhəmiyyət kəsb edən tarixi-siyasi hadisədir. Bu, öz müsbət nəticələrini çox keçmədən həm iqtisadi-sosial inkişafda, həm də beynəlxalq əlaqələrimizin daha da genişlənməsində göstərəcək.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Qobustanda vətəndaş qəbulu keçirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına və bölgələrdə vətəndaş qəbulu cədvəlinə uyğun yanvarın 25-də Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərim Həsənov Qobustan şəhərində vətəndaş qəbulu keçirib. Qəbulda Qobustan rayonu ilə yanaşı, Şamaxı, Ağsu, Hacıqabul rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb. Komitənin müvafiq qurumlarının rəhbərlərinin də iştirakı ilə keçən qəbulda vətəndaş müraciətləri əsasən, daşınmaz əmlakların qeydiyyatı alınması, torpaqların təyinatına və faktiki vəziyyətinə uyğun istifadəsi, dövlət əmlaklarının özəlləşdirilməsi bağlı olub. O cümlədən, hərəclərdə iştirak, torpaqların elektron kadastr uçotu, dövlət əmlakının icarəyə götürülməsi ilə bağlı müraciətlər də səsləndirilib.

Vətəndaşların fərdi müraciətlərini diqqətlə dinləyən komitə sədri bütün məsələlərin qanunvericiliyə uyğun olaraq həlli istiqamətində tapşırıqlarını verib. Bəzi müraciətlər dərhal həll edililib. Araşdırılma tələb edən müraciətlər nəzərə götürülüb və onların həlli istiqamətində struktur bölmələrin rəhbərlərinə müvafiq göstərişlər verilib. Komitənin fəaliyyət istiqamətlərinə aid olmayan məsələlər isə aidiyyəti üzrə göndərilməsi üçün qeydiyyatla alınıb.



Torpaqların dəqiq sərhədlərinin müəyyən edilməsi ilə bağlı vətəndaş müraciətlərini cavablandıraraq dövlət başçısının tapşırıqlarına uyğun ölkə üzrə aparılan Torpaqların Elektron Kadastr Uçotu işlərindən danışdı. Bildirib ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən reallaşmaqda olan torpaqların elektron kadastr işlərinin nəticələrindən artıq vətəndaşlar da yararlanırlar. Pilot layihə ilk olaraq Salyan rayonunun Parça Xələc

kəndində baş tutub. Bununla 600-ə yaxın pay torpaqlarının hüquqi mülkiyyətçilərinə torpaq sahələrinin koordinatlarını, yerləşmə vəziyyətini, kadastr planını dəqiq əks etdirən bildirişlər paylanılıb.

Qeyd edilib ki, müntəzəqi texnologiyaların tətbiqi ilə torpaq istifadəsinə nəzarət peyk vasitəsilə aparılacaq. Belə ki, Peyk Nəzarət Sistemi qurulur. Bununla da torpaq inzibatchılığı və istifadəsinə nəzarət tədbirləri effektiv aparılacaq, səmərəlilik prinsipi təmin olunacaq.

Qəbul zamanı komitə sədri vətəndaşlara göstərilən bütün xidmətlərdə məmnunluğun, çevikliyin və şəffaflığın təminatı istiqamətində görülməli işlərə bağlı komitənin ərazi idarələri və tabeli qurumlarının yerli şöbələrinin rəhbərlərinə tapşırıqlarını verib.

Nəriman CAVADOV, "Respublika".

Ordum varsa, yurdum var



Bakının Nərimanov rayonunda gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə maksimum say göstərilir. Vətənə sipər oğulları hərbi xidmət dövründə ölkəmizin ərazi bütövlüyünü ləyaqətlə qoruyur, qüdrəti Azərbaycan ordusunda xidmət etməkdən qürur duyurlar.

Yanvarın 1-dən ölkəmizdə gənclərin haqqı hərbi xidmətə çağırışına başlanmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin ərazisində indiki günlərdə təntənə, coşqu duyulur, müharibə və əmək veteranları, valideynlər, rayon ictimaiyyəti nümayəndələrinin xeyir-duası ilə gənclər əsgəri xidmətə yollanırlar.

Biz yolasalma mərasimində iştirak edərkən soyuq bir qış səhəri idi. Hər tərəfdə ücrəngli Azərbaycan bayrağı dalğalanır, cöhrələrindən fərah duyulan insanlar xatirə şəkilləri çəkdirir, milli musiqimiz hamıda xoş ovqat yaradır, hiss olunurdu ki, sabahın əsgərləri xidmət dövründə ata-babaların döyüş ənənələrinə sadıq qalacaq, sidq üreklə texnikanın sirlərinə yiyələncəklər.

Gənclərin hərbi xidmətə yolasalınma mərasimində idarənin rəisi, polkovnik Qəşəm Mahmudov çıxış edərək

tədbirə qatılan insanları ürekdən salamladı və qəlbindən süzülüb gələn sözləri onlarla yarı böldü:

—Azərbaycanın bugünkü gəncləri özərləri müstəqil Azərbaycan dövlətinin gəncləri kimi hiss edirlər. Onların əksəriyyəti vətənpərvər gənclərdir. Çalışın ki, onların hamısı vətənpərvər olsun və Vətənə xidmət etməyi özlərinin ən şərəfli vəzifəsi hesab etsinlər.

Ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün təbiiyləndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələr ardıcılıqla həyata keçirilməlidir.

Xalqıa ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşıımızda duran əsas vəzifələrdən biri xalqıa ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir.

Vurğulamaq lazımdır ki, müasir müstəqil ordunu yaratmaq milli öndərimiz, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri olmuşdur. Bu gün Azərbaycanın güclü ordusu vardır. Qüdrətli Azərbaycan ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir bir ordudur. Elə buna görə də 2016-cı ildə ordumuz mənfur ermənilərə sarıdıcı zərbələr endirdi.

Son illərdə ordu quruculuğu ilə bağlı strateji xətt Azərbaycanda prioritet istiqamətlərdən biri olaraq qalır. Orduda islahatların aparılması və hərbi hissələrin maddi-texniki bazasının möhkəmləndirilməsi dövlət başçısının daim diqqət mərkəzindədir. Güclü iqtisadi potensial və güclü ordu Azərbaycanın Cənubi Qafqazda lider ölkə olmasını şərtləndirən əsas amillərdəndir.

Qeyd etmək istərdim ki, vaxtı ilə mən Azərbaycan ordusunda şəərəllə qulluq etmiş, Qarabağ uğrunda gedən ağır döyüşlərin iştirakçısı olmuş və qəlpə yarası almışam.

Əminəm ki, siz ordu sıralarında mətinləşəcək, hər qarış Vətən torpağını göz bəbəyi kimi qoruyacaq, hər an işğal altında olan torpaqlarımızı azad etməyə hazır olacaqsınız.

Sizin diqqətinizə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sözlərini çatdırmaq istərdim: **“Orduya ayrılan xərclər hər il artır. Bütçədə nəzərdə tutulmuş xərclər artır. Bundan sonra da orduya ayrılacaq vəsaitlər artacaqdır. Azərbaycanın iqtisadi potensialı güclənir. Ölkə zəngin dövlətə çevriləcəkdir. Əlbəttə, bütün başqa sahələrlə yanaşı, ordu quruculuğunda da böyük addımlar atılacaqdır. Biz öz ordu, hərbi potensialımızı gücləndirməliyik. Artıq bu istiqamətdə çox önəmli addımlar atılır”**.

Gənclərin ordu sıralarına yolasalınma mərasimində valideynlər adından Nail Nəsirov çıxış edərək vurğuladı ki, son illər ərzində ordunun maddi-texniki bazasının möhkəmləndirilməsində böyük işlər görülmüşdür, çoxlu texniki avadanlıq, müasir silahlar alınmışdır. Əminliklə demək olar ki, çox tezliklə Laçın, Qubadlı, Kəlbəcər, Şuşa və işğal altında olan digər torpaqlarımız azad olunacaq, düşməni öz məkrli niyyətini həyata keçirə bilməyəcəkdir.

Budur, vaxt başa çatır. Gənclərdən Oruc Rəcəbzadə, Qurban Şabanov, Anar Orucov və başqaları sevinc, coşqu ilə əsgəri xidmətə yola düşürlər.

Qədir ASLAN, "Respublika".

Hesabat yığıncağı

SOSIAL PROBLEMLƏRİN HƏLLİNƏ DİQQƏT ARTIR

Vizəzəmin inzibati ərazi dairəsinin əhatə etdiyi kəndlər Lənkəran-Lerik magistral yolu boyunca yerləşir. Ərazi dairəsi 12 kəndi birləşdirir. Əzəmətli, uca dağlara sığınmış, meşələrin qoynunda yerləşən kəndlərdə 4360 nəfər əhali yaşayır və əhali əsasən, əkin-biçinlə, heyvandarlıqla məşğul olur.

Ötən il ərazinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kəndlərin abadlaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazisi üzrə nümayəndəsi Elxan Aslanovun hesabat məruzəsində ətraflı şərhə əsasən, əkin-biçinlə, heyvandarlıqla məşğul olur.

Ötən il ərazinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kəndlərin abadlaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazisi üzrə nümayəndəsi Elxan Aslanovun hesabat məruzəsində ətraflı şərhə əsasən, əkin-biçinlə, heyvandarlıqla məşğul olur.

Ötən il ərazinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kəndlərin abadlaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazisi üzrə nümayəndəsi Elxan Aslanovun hesabat məruzəsində ətraflı şərhə əsasən, əkin-biçinlə, heyvandarlıqla məşğul olur.

Ötən il ərazinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kəndlərin abadlaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazisi üzrə nümayəndəsi Elxan Aslanovun hesabat məruzəsində ətraflı şərhə əsasən, əkin-biçinlə, heyvandarlıqla məşğul olur.

Ötən il ərazinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kəndlərin abadlaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazisi üzrə nümayəndəsi Elxan Aslanovun hesabat məruzəsində ətraflı şərhə əsasən, əkin-biçinlə, heyvandarlıqla məşğul olur.

Ötən il ərazinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kəndlərin abadlaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazisi üzrə nümayəndəsi Elxan Aslanovun hesabat məruzəsində ətraflı şərhə əsasən, əkin-biçinlə, heyvandarlıqla məşğul olur.

Ötən il ərazinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kəndlərin abadlaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazisi üzrə nümayəndəsi Elxan Aslanovun hesabat məruzəsində ətraflı şərhə əsasən, əkin-biçinlə, heyvandarlıqla məşğul olur.

Ötən il ərazinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kəndlərin abadlaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazisi üzrə nümayəndəsi Elxan Aslanovun hesabat məruzəsində ətraflı şərhə əsasən, əkin-biçinlə, heyvandarlıqla məşğul olur.

Ötən il ərazinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kəndlərin abadlaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazisi üzrə nümayəndəsi Elxan Aslanovun hesabat məruzəsində ətraflı şərhə əsasən, əkin-biçinlə, heyvandarlıqla məşğul olur.

Ötən il ərazinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kəndlərin abadlaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazisi üzrə nümayəndəsi Elxan Aslanovun hesabat məruzəsində ətraflı şərhə əsasən, əkin-biçinlə, heyvandarlıqla məşğul olur.

Ötən il ərazinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kəndlərin abadlaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazisi üzrə nümayəndəsi Elxan Aslanovun hesabat məruzəsində ətraflı şərhə əsasən, əkin-biçinlə, heyvandarlıqla məşğul olur.

Ötən il ərazinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kəndlərin abadlaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazisi üzrə nümayəndəsi Elxan Aslanovun hesabat məruzəsində ətraflı şərhə əsasən, əkin-biçinlə, heyvandarlıqla məşğul olur.

Ötən il ərazinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kəndlərin abadlaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazisi üzrə nümayəndəsi Elxan Aslanovun hesabat məruzəsində ətraflı şərhə əsasən, əkin-biçinlə, heyvandarlıqla məşğul olur.

Ötən il ərazinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kəndlərin abadlaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazisi üzrə nümayəndəsi Elxan Aslanovun hesabat məruzəsində ətraflı şərhə əsasən, əkin-biçinlə, heyvandarlıqla məşğul olur.

Ötən il ərazinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kəndlərin abadlaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazisi üzrə nümayəndəsi Elxan Aslanovun hesabat məruzəsində ətraflı şərhə əsasən, əkin-biçinlə, heyvandarlıqla məşğul olur.

Ötən il ərazinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kəndlərin abadlaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazisi üzrə nümayəndəsi Elxan Aslanovun hesabat məruzəsində ətraflı şərhə əsasən, əkin-biçinlə, heyvandarlıqla məşğul olur.

Ötən il ərazinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kəndlərin abadlaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazisi üzrə nümayəndəsi Elxan Aslanovun hesabat məruzəsində ətraflı şərhə əsasən, əkin-biçinlə, heyvandarlıqla məşğul olur.

Ötən il ərazinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kəndlərin abadlaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazisi üzrə nümayəndəsi Elxan Aslanovun hesabat məruzəsində ətraflı şərhə əsasən, əkin-biçinlə, heyvandarlıqla məşğul olur.

Ötən il ərazinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kəndlərin abadlaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazisi üzrə nümayəndəsi Elxan Aslanovun hesabat məruzəsində ətraflı şərhə əsasən, əkin-biçinlə, heyvandarlıqla məşğul olur.

Ötən il ərazinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kəndlərin abadlaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazisi üzrə nümayəndəsi Elxan Aslanovun hesabat məruzəsində ətraflı şərhə əsasən, əkin-biçinlə, heyvandarlıqla məşğul olur.

Ötən il ərazinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kəndlərin abadlaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazisi üzrə nümayəndəsi Elxan Aslanovun hesabat məruzəsində ətraflı şərhə əsasən, əkin-biçinlə, heyvandarlıqla məşğul olur.

Ötən il ərazinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kəndlərin abadlaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazisi üzrə nümayəndəsi Elxan Aslanovun hesabat məruzəsində ətraflı şərhə əsasən, əkin-biçinlə, heyvandarlıqla məşğul olur.

Ötən il ərazinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kəndlərin abadlaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazisi üzrə nümayəndəsi Elxan Aslanovun hesabat məruzəsində ətraflı şərhə əsasən, əkin-biçinlə, heyvandarlıqla məşğul olur.

Ötən il ərazinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kəndlərin abadlaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazisi üzrə nümayəndəsi Elxan Aslanovun hesabat məruzəsində ətraflı şərhə əsasən, əkin-biçinlə, heyvandarlıqla məşğul olur.

Ötən il ərazinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kəndlərin abadlaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazisi üzrə nümayəndəsi Elxan Aslanovun hesabat məruzəsində ətraflı şərhə əsasən, əkin-biçinlə, heyvandarlıqla məşğul olur.

Ötən il ərazinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kəndlərin abadlaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazisi üzrə nümayəndəsi Elxan Aslanovun hesabat məruzəsində ətraflı şərhə əsasən, əkin-biçinlə, heyvandarlıqla məşğul olur.

Ötən il ərazinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kəndlərin abadlaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazisi üzrə nümayəndəsi Elxan Aslanovun hesabat məruzəsində ətraflı şərhə əsasən, əkin-biçinlə, heyvandarlıqla məşğul olur.

Ötən il ərazinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kəndlərin abadlaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazisi üzrə nümayəndəsi Elxan Aslanovun hesabat məruzəsində ətraflı şərhə əsasən, əkin-biçinlə, heyvandarlıqla məşğul olur.

Ötən il ərazinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kəndlərin abadlaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazisi üzrə nümayəndəsi Elxan Aslanovun hesabat məruzəsində ətraflı şərhə əsasən, əkin-biçinlə, heyvandarlıqla məşğul olur.

Ötən il ərazinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kəndlərin abadlaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazisi üzrə nümayəndəsi Elxan Aslanovun hesabat məruzəsində ətraflı şərhə əsasən, əkin-biçinlə, heyvandarlıqla məşğul olur.

Ötən il ərazinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kəndlərin abadlaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazisi üzrə nümayəndəsi Elxan Aslanovun hesabat məruzəsində ətraflı şərhə əsasən, əkin-biçinlə, heyvandarlıqla məşğul olur.

Ötən il ərazinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kəndlərin abadlaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazisi üzrə nümayəndəsi Elxan Aslanovun hesabat məruzəsində ətraflı şərhə əsasən, əkin-biçinlə, heyvandarlıqla məşğul olur.

Ötən il ərazinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kəndlərin abadlaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazisi üzrə nümayəndəsi Elxan Aslanovun hesabat məruzəsində ətraflı şərhə əsasən, əkin-biçinlə, heyvandarlıqla məşğul olur.

Ötən il ərazinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kəndlərin abadlaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazisi üzrə nümayəndəsi Elxan Aslanovun hesabat məruzəsində ətraflı şərhə əsasən, əkin-biçinlə, heyvandarlıqla məşğul olur.

Ötən il ərazinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kəndlərin abadlaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazisi üzrə nümayəndəsi Elxan Aslanovun hesabat məruzəsində ətraflı şərhə əsasən, əkin-biçinlə, heyvandarlıqla məşğul olur.

Ötən il ərazinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kəndlərin abadlaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazisi üzrə nümayəndəsi Elxan Aslanovun hesabat məruzəsində ətraflı şərhə əsasən, əkin-biçinlə, heyvandarlıqla məşğul olur.

Ötən il ərazinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kəndlərin abadlaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazisi üzrə nümayəndəsi Elxan Aslanovun hesabat məruzəsində ətraflı şərhə əsasən, əkin-biçinlə, heyvandarlıqla məşğul olur.

Ötən il ərazinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kəndlərin abadlaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazisi üzrə nümayəndəsi Elxan Aslanovun hesabat məruzəsində ətraflı şərhə əsasən, əkin-biçinlə, heyvandarlıqla məşğul olur.

Ötən il ərazinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kəndlərin abadlaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazisi üzrə nümayəndəsi Elxan Aslanovun hesabat məruzəsində ətraflı şərhə əsasən, əkin-biçinlə, heyvandarlıqla məşğul olur.

Ötən il ərazinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kəndlərin abadlaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazisi üzrə nümayəndəsi Elxan Aslanovun hesabat məruzəsində ətraflı şərhə əsasən, əkin-biçinlə, heyvandarlıqla məşğul olur.

Ötən il ərazinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kəndlərin abadlaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazisi üzrə nümayəndəsi Elxan Aslanovun hesabat məruzəsində ətraflı şərhə əsasən, əkin-biçinlə, heyvandarlıqla məşğul olur.

Ötən il ərazinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kəndlərin abadlaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazisi üzrə nümayəndəsi Elxan Aslanovun hesabat məruzəsində ətraflı şərhə əsasən, əkin-biçinlə, heyvandarlıqla məşğul olur.

Ötən il ərazinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kəndlərin abadlaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazisi üzrə nümayəndəsi Elxan Aslanovun hesabat məruzəsində ətraflı şərhə əsasən, əkin-biçinlə, heyvandarlıqla məşğul olur.

Ötən il ərazinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kəndlərin abadlaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazisi üzrə nümayəndəsi Elxan Aslanovun hesabat məruzəsində ətraflı şərhə əsasən, əkin-biçinlə, heyvandarlıqla məşğul olur.

Ötən il ərazinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kəndlərin abadlaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazisi üzrə nümayəndəsi Elxan Aslanovun hesabat məruzəsində ətraflı şərhə əsasən, əkin-biçinlə, heyvandarlıqla məşğul olur.

“GƏNC AQRONOMLAR MƏKTƏBİ” LAYİHƏSİNİN TƏQDİMƏTİ

Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə “Gənc Aqronomlar Məktəbi” adlı layihənin ilk təqdimatı keçirilib.

Tədbirdə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Rektor universitetin uğurlarından, perspektivindən ətraflı söhbət açaraq, bu layihənin nə dərəcədə aktual olduğunu diqqətə çatdırıb.

Aqronomluq fakültəsinin dekani Mehərrəm İsmayilov layihənin gənclər üçün çox faydalı olacağını, bu kimi maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb.

Sonra layihə rəhbəri, ADAU-nun Tələbə Gənclər Təşkilatının sədri Valeh Əsədov çıxışında bildirib ki, layihənin keçirilməsində məqsəd re-



gion gənclərinin ictimai fəallığının artırılması, layihənin ünvanlandığı gənclər qrupunun respublikamızda dövlətin aqrar sahəyə ayırdığı diqqətlə bağlı məlumatlandırılması, bu sahə üzrə kadr hazırlığının önəminin əyani yollarla çatdırılması və bu kimi məsələlərin həllində gənclərin rolunu artırmaqdan ibarətdir. O, eyni zamanda layihə çərçivəsində “Aqrar sahəyə göstərilən dövlət qayğısı”,

“Kənd təsərrüfatı torpaqlarının səmərəli istifadəsi”, “Kəndlimiz yerli aqrnomia inanırımı?” və “Aqrar təhsilin təbliği modeli” adlı maarifləndirici təlimlər keçiriləcəyini, layihə iştirakçılarının Göygöl rayon Dövlət Aqrar İnkişaf Mərkəzinə ekskursiyasına iştirakçılarının Göygöl rayon Dövlət Aqrar İnkişaf Mərkəzinə ekskursiyası formatında həyata keçiriləcəyini bildirilib.



Yekunda iştirakçılara layihəyə qeydiyyat proseduru izah olunub. Növbəti silsilə tədbirlərin 12-13-14-15 mart tarixlərində Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetində 4 günlük təlim və Göygöl rayon Dövlət Aqrar İnkişaf Mərkəzinə ekskursiya formatında həyata keçiriləcəyini bildirilib.

Zabit XƏLİLOV,
“Respublika”.

Nümunəvi musiqi məktəbi



Uşaqların estetik zövqünün formalaşmasında uşaq incəsənəti və musiqi məktəblərinin böyük rolu vardır. Bu nümunəvi məktəblərdə uşaqlar musiqi təhsili almaqla yanaşı, estetik zövqlərini də formalaşdırırlar. Bunu nəzərə alan dövlətimiz musiqi məktəblərinin şəbəkəsini günü-gündən daha da genişləndirir. Beləliklə, gənc nəslin bədii və estetik zövqünün daha geniş şəkildə formalaşmasına böyük təkan verir. İndi res-

publikamızda, o cümlədən Bakı şəhərində musiqi və incəsənət təmayüllü məktəblərin geniş şəkildə inkişaf etdirilməsinə daha böyük diqqət yetirilir. Belə nümunəvi məktəblərdən biri də paytaxtımızdakı K.Səfəraliyeva adına 16 nömrəli uşaq musiqi məktəbidir. Məktəb 1961-ci ildə fəaliyyətə başlamışdır.

Məktəbin direktoru, Əməkdar müəllim, təcrübəli musiqiçi Fikrət Budaqovla söhbət edərkən o bildirdi ki, indiki məktəbdə 500 nəfər şagird təhsil alır ki, onlara da 130 nəfər yüksəkixisaslı və təcrübəli müəllimlər dərs deyir.

Müəllimlər uşaqların daha yaxşı, savadlı musiqiçi olmaları üçün bütün real imkanlardan istifadə edir, onların inkişafı üçün tədrisin müasir forma və metodlarından istifadə edirlər. Fikrət müəllim onu da qeyd etdi ki, məktəbdə uşaqlara musiqi-nin sirlərini daha geniş aşıla-

maq üçün müəllimlər tədrislə kifayətlənmir, eyni zamanda məşğələlər, konsertlər, Ustad dərsləri də təşkil edilir. Elə bunun nəticəsidir ki, 2015-ci ildən sonra uşaqların musiqi təmayüllü məktəblərə qəbulu daha da artmışdır. Bu müddətdə məzunlardan Züleyxa Fərzəlibaylı və Qəmər Qasimova fortepiano üzrə milli konservatoriyaya, 7 nəfər şagird isə Asəf Zeynallı adına musiqi kollecinə daxil olmuş, onlarla məzunlar isə qeyri-musiqi kollecinə daxil olmuşlar. Bu göstəricinin özü onu deməyə imkan verir ki, məktəb şagirdlərinin həzrətliyi yüksək səviyyədə təşkil edilmişdir. Məktəbdə tədrisin yüksək səviyyədə təşkil edilməsində direktor F.Budaqovla yanaşı, ayrı-ayrı ixtisaslar üzrə dərs deyən müəllimlərin də əməyi böyükdür. Məsələn, fortepiano üzrə Rifana Nəzərova, Xədicə Həməzəyeva, Südəbə Dadaşova, Nərgiz Əlilzadə, violin

mazan Hüseynov II yerə layiq görülmüşdür. Məktəbin şagirdi Eduard Karnin XII International TV Contact, Festival TV, START MIN1 MO Dels-də diploma layiq görülmüşdür. O cümlədən, məktəbin şagirdi Nigar Rəhimova violin və vokal ixtisasları üzrə Beynəlxalq müsabiqədə iştirak etmişdir.

Məktəbin şagirdi Atilla Məmmədov isə 2017-ci ildə Prezident təqaüdünə layiq görülmüşdür.

Ünvanıylə, qeyd etmək lazımdır ki, indiki məktəbdə II ixtisas üzrə - fortepiano, violin, violonçel, truba, fleyta, vokal, gitara, tar, kamança, qarmon və nağara ixtisasları üzrə dərs keçilir ki, bu da uşaqların nəinki musiqi tərbiyəsinin, eyni zamanda onların ümumiyyətlə estetik tərbiyəsinin formalaşmasına böyük təkan verir.

Zabit CAVADOV,
“Respublika”.

Avropanın buzlar diyarında Odlar Yurdu yüksək səviyyədə təmsil olunur

İsveçrənin Sankt-Moritz şəhərində keçirilən ənənəvi qış polosu üzrə “SNOW POLO WORLD CUP ST. MORITZ” dünya kuboku turniri davam edir.

Heydər Əliyev Fondunun dəstəyi ilə turnirdə ölkəmizi təmsil edən “Land of Fire” komandası Avropa tamaşaçılarının Polonun Vətəni Azərbaycanın atçılıq ənənələrini, Odlar Yurdunun füsunkar təbiətə, qədim mədəniyyətə malik olmaqla yanaşı, güclü idmançılar diyarı olmasını böyük uğurla nümayiş etdirir.

25 yanvar tarixinə təyin olunmuş ilk oyun günündə Azərbaycan idmançıları “Cartier” koman-



dası ilə qarşılaşmışlar. Oyundan öncə tamaşaçılara Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi ilə rəqs ansamblının ifasında “Odlar Yurdu - Azərbaycan” adlı unikal



şou-kompozisiya nümayiş olunmuşdur. Azərbaycan Respublikasının əməkdar məşqçisi Azər Həməzəyevin və əməkdar artist, xoreoqraf Nailə Məmmədzaadənin rəhbərliyi altında təmsilçilərimizin mürəkkəb və heyecanlandırıcı, ezmətli və təkrarolunmaz çıxışları tamaşaçıların zövqünü oxşamış, milli musiqimizin ecazkar sədaları onların duyğularını coşdurmaqla və qəlbələri isitməklə -15 dərəcə soyuqda Odlar Yurdunun hərərəti-ni hamıya hiss etdirmişdir.

Şou-kompozisiyadan dərhal sonra “Land of Fire” və “Cartier” komandalarının oyununa start verilmişdir. 1985-ci ildən etibarən 35 illik tarixə malik qar üstündə dünya kubokunu 13 dəfə qazanan, son 6 ildə isə 5 dəfə bu turnirin qalibi olmuş “Cartier” komandası turnirin debütantı olan idmançılarımızın şiddətli müqaviməti ilə qarşılaşmışdır. Gərgin və gəzəşsiz mübarizə şəraitində keçən, dramatik anları və emosional epizodları ilə yadda qalan oyunda idmançılarımız rəqiblərini 5:12 - 5 hesabı ilə məğlub etmişlər.

Turnir çərçivəsində “Land of Fire” komandasının paviyonu tamaşaçıların böyük marağına səbəb olmuşdur. Azərbaycanın qədim tarixinin və mədəniyyətinin tərənnümü olunduğu paviyonda milli musiqimiz fonunda ölkəmizin keçmişi və bu günkü, onun inkişafı və tərəqqisi, unikal turizm potensialı haqqında tamaşaçılara geniş məlumat verilib, xüsusi olaraq bu turnir üçün hazırlanmış buketlər paylanmışdır. Paviyon qarşısında rəqs ansamblının ifasında milli rəqslərimiz böyük tamaşaçı kütləsini cəlb etmiş, avropalı tamaşaçılar rəqqaslarımızla birgə yallı gedərək rəqs etmişlər.

Azərbaycan Respublikasının
Atçılıq Federasiyasının mətbuat mərkəzi.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Açıq Təndərə Dəvət Edir

Tender 1 (bir) lot üzrə keçirilir:

Lot 1. BDYPI-nin YPXA, Bakı şəhəri DYPI və respublikanın rayon DYPB-nin xidməti istifadəsində olan xüsusi nəzarət-ölçü cihazlarının və Qeydiyyat İmtahan və texniki baxış şöbələrinin istifadəsində olan müayinə avadanlıqlarına göstərilən texniki baxış, texniki qulluq və servis işlərinin satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçılarının lazımı maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilməsinə hesab köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Xırdalan-Binəqədi şosesi, 4 ünvanından ala bilərlər.

Əlaqə telefonu: 590-81-60

Əlaqələndirici şəxs: Əvəz Məmmədzadə
İştirak haqqı: Lot üzrə 150 (yüz əlli) manat
Dövlət Xəzinədarlığı Agentliyi
Hesab: AZ45CT000000000000002078506

VÖEN 1401555071

Kodu: 210005

VÖEN: 9900063851

M/H: AZ41NABZ01360100000000003944

S.W.I.F.T: CTREAZ22

Vəsait alan: Baş Dövlət Yol Polisi İdarəsi

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Tenderdə iştirak etmək üçün yazılı müəciət
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi
3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)
4. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır)
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı

8. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri

9. İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları

10. Digər sənədlər tələb olunmur.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dilə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 4 mart 2019-cu il saat 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 13 mart 2019-cu il saat 17:00-a qədər Bakı şəhəri, Xırdalan-Binəqədi şosesi, 4 ünvanına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 14 mart 2019-cu il saat 11:00 tarixində Bakı şəhəri, Xırdalan-Binəqədi şosesi, 4 ünvanında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. Tender Komissiyası.



□ DONALD TRAMP KONQRESLƏ RAZILİĞA GƏLDİ



ABŞ prezidenti Donald Tramp fevralın 15-ə qədər müddəti olan müvəqqəti büdcəni imzalayaraq tarixdə ən çox davam edən “şatdaun”u başa çatdırıb. “Sputnik” informasiya agentliyinin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evd məlumat yayıb.

Bildirilir ki, yaxın üç həftə ərzində daha uzunmüddətli bir büdcənin müzakirəsi aparılacaq.

Donald Tramp ilk dəfədir ki, 35 gün davam edən “şatdaun”da demokratlarla qarşıdurmada geri çəkilib. Daha əvvəl o Meksika ilə sərhəddə divarın tikilməsi üçün vəsait ayrılmayana qədər büdcəni təsdiq etməkdən imtina etmişdi. Demokratlar isə bu vəsaitin ayrılmasına qarşı çıxdı.

Trampın razılığından sonra Konqres dərhal tələb olunan büdcə layihələrini qəbul edib. Bu, Trampın hakimiyyəti dövründə baş verən artıq üçüncü “şatdaun”dur.

Prezidentin açıqlamasına görə, bu, güzəşt deyil, milyonlarla insanın qayğısına qalmaqdadır. “21 gündən sonra razılıq əldə edilməse, şəhlik yenidən başlayacaq”, - deyir Donald Tramp əlavə edib.

Eyni zamanda, bildirilir ki, ABŞ prezidenti Donald Tramp demokratların mövqeyindən asılı olmayaraq, müvəqqəti büdcədən sonra Meksika ilə sərhəddə divarın tikintisinə başlamaq niyyətindədir. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə dövlət başçısının mətbuat katibi Sara Sanders bildirib.

Mətbuat katibi deyib: “Prezident demokratlarla və ya onları 21 gün sonra divarın tikintisinə başlayacaq. Həll edilməli yeganə məsələ bundan ibarətdir”.

□ TÜRKİYƏ ORDUSU 43 TERRORÇUNU ZƏRƏRSİZLƏŞDİRİB

Türkiyənin

Müdafiə Nazirliyi

son bir həftə

ərzində terror

təşkilatlarına qarşı

keçirilən əməliyyatlarla

bağlı məlumat yayıb.



“TRT” telekanalının verdiyi xəbərə görə, terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam etdirilir.

Türkiyə Silahlı Qüvvələrinin son bir həftə ərzində həm ölkə daxilində, həm də xaricində keçirdiyi əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib.

Məlumatda 18-25 yanvar tarixlərində PKK terrorçularına qarşı Diyarbakir, Şırnak, Muş, Bitlis və Mardinə əməliyyatların keçirildiyi bildirilib. Əməliyyatlar nəticəsində terror təşkilatı tərəfindən istifadə olunan silah-sursat anbarı və sığınacaqların məhv edildiyi qeyd olunur.

Müdafiə Nazirliyindən verilən açıqlamada “Zeytin Budağı” əməliyyatı çərçivəsində indiyədək 4608 terrorçunun zərərsizləşdirildiyi, həmçinin Afrinə bu gündə 299 minə və 684 əl qumbarasının məhv edildiyi bildirilib.

Bununla yanaşı, “Fərat Qalxanı” əməliyyatı nəticəsində Türkiyə Silahlı Qüvvələri tərəfindən dəstəklənən Azad Suriya Ordusunun qətiyyətli mübarizəsi sayəsində Azez-Cerablus bölgələri arasında yerləşən 243 bölgə terrorçulardan təmizlənilib.

Açıqlamada İdlibdəki təhlükəsizlik bölgəsində sabitliyin təmin edilməsi üçün zəmin ölkələr tərəfindən 2018-ci ilin 17 sentyabr tarixində imzalanan Soçi müqaviləsi çərçivəsində fəaliyyətlərin davam etdirildiyi ifadə olunub.

□ TƏZYİQİN BİLİNMƏYƏN SƏBƏBİ AŞKAR EDİLİB



Alimlər qan təzyiqinin indiyə kimi elmə məlum olmayan səbəbini aşkar ediblər. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, tədqiqatlar gedirdə məlum olub ki, orqanizmdə sink çatışmazlığı zamanı qan təzyiqi yüksəlir.

Eyni zamanda, bildirilir ki, bu elementin çatışmazlığı böyrəklərin natriumu idarəetməsinə təsir göstərir. Böyrəklər ya onu reabsorbsiya (təkrar qəbul etmək) edir, ya da orqanizmdən çıxarırlar.

Sink çatışmazlığı zamanı natriumun böyük bir hissəsi orqanizmə qayıdır və bu da təzyiqin yüksəlməsinə səbəb olur.

Yüksək təzyiqli olan insanlarda natriumun aşağı olduğu müəyyən edilib.

Verilən xəbərə görə, alimlər laboratoriyada gəmiricilər üzərində təcrübə aparıblar. Sink çatışmazlığı yaşayan siçanlar təzyiqdən əziyyət çəkməyə başlayıb, nə-

zarət qrupu isə (onlarda sink normal olub) sağlam qalıb. Sink çatışmazlığına görə, təzyiq yaşayan siçanlara sink verilən zaman sağlamlıqları qaydasına düşməyə başlayıb.

Məlumat üçün qeyd edək ki, sink dənli bitkilərdə, qırmızı ətə, şokoladda, qarabaşqada daha çox rast gəlinir.

□ QUAYDO MADUROYLA DANIŞIQLARDAN İMTİNA EDİB



Venesuela Milli Məclisinin spikeri, özünü ölkənin “müvəqqəti prezidenti” elan etmiş Xuan Quaydo bildirib ki, o, hazırkı dövlət başçısı Nikolas Maduroyla dialoqa getmək niyyətində deyil. “Report” agentliyinin məlumatına görə, bu barədə siyasətçi mətbuat konfransında elan edib.

Xuan Quaydo deyib: “Mən münacişənin həllini istəyirdim, lakin rejim bununla razılığa gəlmək istəmədi. Mən rejimə həm də sülhü aydın anlamaq istəyirəm - heç kim saxta dialoqa getməyəcək”.

Eyni zamanda, Xuan Quaydo Venesuela paytaxtı Karakasin Çaçaço rayonundakı Bolivar meydanında keçirilən mitinqdə bildirib ki, Nikolas Maduro istefa verməyənədək ölkə müxalifəti fasiləsiz mitinqlər keçirəcək.

Xuan Quaydo həmçinin “qəsb edilmələr”in dayandırılmasının, Venesuelada “keçid hökuməti” təyinatlarının və “azad seçkilər” keçirilməsinin zəruri olduğunu bildirib.

Daha əvvəl ABŞ-ın dövlət katibi Mayk Pompeo Venesuela prezidenti Nikolas Maduronu hakimiyyəti ölkə parlamentinin lideri Xuan Quaydoya təhvil verməyə çağırıb.

BMT Təhlükəsizlik Şurasının üzvləri şənbə günü ABŞ-ın təklifi ilə Venesueladakı vəziyyətə dair məsələni müzakirəyə çıxarıblar. Məlumatla əsasən, 9 ölkə təklifin ləhinə, 4-ü əleyhinə səs verib, 2 ölkə isə biteraf qalıb. Bildirilir ki, təklifin əleyhinə Rusiya, CAR, Çin və Ekvatorial Qvineya çıxıb.

□ B.SANDERS PREZİDENT SEÇKİLƏRİNDƏ İŞTİRAK ETMƏK NİYYƏTİNDƏDİR

Vermont ştatından olan senator Berni Sanders 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədir. “Report” agentliyinin məlumatına görə, bu barədə “Yahoo News” portalı xəbər verib.


Portalın mənbələrinin verdiyi məlumata görə, 2016-cı ilin prezident seçkilərində Demokratlar Partiyasından namizəd kimi irəli sürülmək məqsədilə keçmiş dövlət katibi Hillari Klintonla rəqabət aparan Berni Sanders son bir neçə ayda növbəti seçkilərdə iştirak edib-etməmək barədə düşüncə. Onu ictimai ray sorğularının nəticələri, o cümlədən afroamerikalıların və Latın Amerika əsilli vətəndaşların seçkilərdə ona dəstək ola biləcəyi ehtimalı ümidləndirib.

Daha əvvəl ABŞ-ın ən yüksək inzibati vəzifəsində seçilmək niyyətini artıq bir sıra demokrat açıqlayıb. Onların arasında Nyu-York ştatından olan senator Kirsten Cillibrand, San-Antonio şəhərinin sabiq meri, Barak Obama administrasiyasında nazir vəzifəsində çalışmış Culian Kastro da var.

Məlumatla görə, Demokratlar Partiyasının prezidentliyə namizədin rəsmi olaraq irəli sürüləcək qurultayı 2020-ci il iyulun 13-dən 16-dək keçiriləcək.

Qeyd edək ki, ABŞ-ın 59-cu prezident seçkiləri 2020-ci il noyabrın 3-də keçiriləcək.

□ İNSANLARIN ÖLÜMQABAĞI SON SÖZLƏRİ



Amerikalı linqvist Liza Smart insanlarnın ölümqabağı istifadə etdiyi sözləri toplayaraq “Ölüm qabağı sözlər” adlı araşdırma hazırlayıb.

“Sputnik” informasiya agentliyinin məlumatına görə, Kaliforniya universitetinin tələbəsi bu qərara atası vəfat etdikdən sonra gəlib.

Liza Smartın sözlərinə görə, onun atası peşəkar psixoloq olub. Xərçəng xəstəliyindən dünyasını dəyişən psixoloq ölümqabağı klassik musiqiləri dinləyirmiş. Son nəfəsində isə o əlaqəsiz sözlərdən istifadə edib.

Bundan sonra mütəxəssis tanatoloji linqvistikanı (insan ölümü zamanı son sözlər) əhatəli öyrənməyə qərar verib.

Məlumatla əsasən, Liza Smart kitabı üçün məlumatları müxtəlif yollarla toplayıb. Belə ki, o, kahinlərlə, internet istifadəçiləri ilə söhbətlər aparıb və 200 nəfər insandan 2000-ə yaxın söz toplayıb.

Nəticəyə görə, adətən insanlar ölümqabağı yaxınlıqlarına minnətdarlıq edir, sevgisini bildirir və kömək istəyir. Anasını çağırır və ya söyüş söyən insanlar da olur. Bununla yanaşı bütün insanlar ölümqabağı əlaqəsiz sözlərdən istifadə edir.

Amerikalı linqvist etiraf anını son dəqiqələrə saxlamamağı və doğmalarla daha təz-təz ünsiyyətə olmağı məsləhət görüb. ■

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender 1 lot üzrə keçirilir:
Lot 1 - Dezinfeksiya, dezinfeksiya və deratizasiya işləri
 Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
 Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 8 (Əlaqələndirici şəxs: Əsgərov Qara Sahib oğlu, telefon: (012) 512-41-08) ünvanından ala bilərlər.

Iştirak haqqı
Lot 1 - 200 manat
Hesab: AZ82CTRE00000000000002657803
VÖEN: 1900958761
Bank: Dövlət Xəzinədarlığı Agentliyi
Kodu: 210005
VÖEN: 14015550571
M/H: AZ41NABZ01360100000000003944

S.W.I.F.T.: BIK-CTREAZ22
 Iştirak haqqı heç bir halda geri qaytarılmır.
 İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
 1. *Tenderdə iştirak etmək üçün yazılı müraciət;*
 2. *Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;*
 3. *Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);*
 4. *Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);*
 5. *Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;*
 6. *İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;*
 7. *İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;*
 8. *İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;*
 9. *İddiaçıların müvafiq mallar üzrə mənşə və*

uyğunluq sertifikatları;
 10. *Digər sənədlər: Müvafiq xidmət üzrə lisenziya, işçilərin sayı barədə arayış.*
 Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
 Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir.
 İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2019-02-25 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2019-03-14 17:00-a qədər Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 8 ünvanında təqdim etməlidirlər.
 Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
 İddiaçıların təklifləri 2019-03-15 16:00 tarixində Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi-8 ünvanında açılacaqdır.
 İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI.

BİLDİRİŞ

“Respublika” qəzetinin 25 yanvar

2019-cu il tarixli sa-

yında Şəmkir Mərkə-

zi Rayon Xəstəxana-

sinin dərc olunmuş

tender elanında ten-

der təklifinin dəyəri

1 faiz kimi oxunmalı-

dır.

Tender Komissiyası.

İctimai asayişə pozmaq cəhdinin qarşısı alındı

Yanvarın 26-da, saat 15:30 radələrində 50-60 nəfərdən ibarət bir qrup şəxs “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq Yasamal rayonu Mirəli Seyidov küçəsində toplaşib küçə yürüşü keçirməyə cəhd edib. Bu zaman ətrafdakıların diqqətini cəlb etmək, əhali arasında qorxu, vahimə yaratmaq, vətəndaşların istirahət hüquqlarının pozulması kimi qanunazidd hərəkətlərə yol verib ərazidə xidmətdə olan polis əməkdaşlarına qarşı təbəsizlik

göstəriblər.

Bakı Şəhər Baş Polis İdarəsindən AZƏRTAC-a bildırıblər ki, operativ həyata keçirilmiş qabaqalayıcı tədbirlərlə ictimai asayişin pozulması ilə müşayiət olunan qanunsuz küçə yürüşünün qarşısı alınıb. Aksiyanın 15 iştirakçısı saxlanılaraq Yasamal rayon polis idarəsinə gətirilib, digərləri ərazidən uzaqlaşdırılıb.

Saxlanılan şəxslərdən 10 nəfəri məhkəmə tərəfindən inzibati qaydada həbs edilib, 5 nəfər xəbərdar olunduqdan sonra sərbəst buraxılıb.

AZƏRTAC

BİLDİRİŞ

Dövlət Sərhəd Xidmətinin tələbatı üçün "Respublika" qəzetinin 18 dekabr 2018-ci il tarixli buraxılışında dərc edilmiş Lot 1 (Hİ-SCAN 6040 İ rentgen qurğusunun təmiri işləri) üzrə tender təklifi vermiş iddiaçıların sayı yetərsay olmadığından "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən tenderin davamından imtina edilmişdir.

Dövlət Sərhəd Xidmətinin
Tender Komissiyası.

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI

KOTİROVKALAR SORĞUSU ELAN EDİR

- İnzibati binada olan sərnişin liftlərinə aylıq servis xidmətinin göstərilməsi.
- Printer və kserokopiya aparatları üçün katriclərin alışı və təmiri.
- Yeməxanada olan yük liftinin təmiri.
- Avtomobil təmiri.
- Qazanxana, nasosxana qurğularına aylıq servis xidmətinin göstərilməsi.
- Məişət tullantılarının daşınması.

Təkliflər 08 fevral 2019-cu il saat 17.00-dək qəbul olunur.

Zərflərin açılışı 11 fevral 2019-cu il saat 15.00-da həyata keçiriləcək.

Ünvan: *Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi-8*
Telefon: **0125124108**

Tender Komissiyası.

Qazax Rayon Mərkəzi Xəstəxanası

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender 4 Lot üzrə keçirilir:

Lot-1. Avadanlıqların alınması

Lot-2. Bərk inventarların alınması

Lot-3. Yumşaq inventarların alınması

Lot-4. Əsaslı təmir.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lotlar üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Qazax şəhəri, H.Əliyev pros. 172 (əlaqələndirici şəxs: A.O.Kazimov, telefon: 0279-5-22-93, (050) 522-71-80) ünvanından ala bilərlər.

Iştirak haqqı: hər Lot üzrə 100 (yüz) manat
Hesab: 32061019443660201136
VÖEN: 4200117891

Bank: "Kapital Bank"ın Qazax filialı

Kodu: 200361

VÖEN: 9900003611

Müxbir hesab: 3628010000

S.W.I.F.T ALLBAZ-2X

Iştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Tenderdə iştirak etmək üçün yazılı müraciət*
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi*
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)*
- Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən*

azı 60 bank günü qüvvədə olmalıdır)

5. *Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış*

6. *İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti*

7. *İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı*

8. *İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri*

9. *İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları*

10. *Digər sənədlər.*

Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 4 mart 2019-cu il saat 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 13 mart 2019-cu il saat 17:00-a qədər Qazax şəhəri, H.Əliyev pros. 172 ünvanında təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 14 mart 2019-cu il saat 11:00 tarixində Qazax şəhəri, H.Əliyev prospekti 172 ünvanında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender Komissiyası.

Nəqliyyat vasitələrində təmir boyalanma işləri üçün dəmirçil, rəngsaz və digər xidmətlərin satın alınması ilə əlaqədar “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender 1 lot üzrə keçirilir:
Lot-1 “BakuBus” MMC-nin balansında olan nəqliyyat vasitələrində təmir-boyalanma işləri üçün dəmirçi, rəngsaz və digər xidmətlərin satın alınması;

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu “BakuBus” MMC-nin Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan yolu 1-ci km 1 yerləşən inzibati binası (Əlaqələndirici şəxs Ramiq Zeynalov, telefon 012 4041110) ünvanından ala bilərlər.

Iştirak haqqı (manat)
Lot-1 1000
Hesab AZ59AZRT38050019440004549002
VÖEN 1701622931
Bank AZƏR-TÜRK BANK ASC Mərkəz filialı
Kodu 501361
VÖEN 9900006111

M/H AZ02NABZ01350100000000022944

S.W.I.F.T AZRTA222

Iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Tenderdə iştirak etmək üçün yazılı müraciət;*
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;*
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);*
- Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);*
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;*
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;*
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;*
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;*

9. *İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;*

10. *Digər sənədlər.*

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 13.02.2019-cu il saat 11:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 28.02.2019-cu il saat 11:00-a qədər, "BakuBus" MMC-nin inzibati binası Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan yolu 1-ci km 1 yerləşən ünvanında təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 01.03.2019-cu il saat 11:00 tarixində "BakuBus" MMC-nin inzibati binası Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan yolu 1-ci km 1 yerləşən ünvanında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender Komissiyası.

Ağcabədi Suvarma Sistemləri İdarəsi 2019-cu il üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.
Lot-1. Cari təmir üçün mal-materialların alınması, mexanizmlər və nasosların ehtiyat hissələri,
Lot-2. Əsaslı təmir üçün mal-materialların alınması

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təklifləri qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Maraqlı olanlar hər lot üzrə əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqını köçürdükdən sonra iştirak edə bilərlər.

Lot-1 üzrə 300 manat
 Lot-2 üzrə 100 manat

Iştirak haqqı köçürdükdən sonra Azərbaycan dilində tərtib edilmiş əsas şərtlər toplusunu Ağcabədi şəhəri N.Abdullayev küç. 4 N-ii ünvanında yerləşən Ağcabədi Suvarma Sistemləri İdarəsindən(əlaqələndirici şəxs: Musa Bağirov tel: 050-594-25-55, iş: 02127-5-21-57) ala bilərlər.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.

Təşkilat: Ağcabədi SSI
Hesab: 2355401
VÖEN: 3400055401
Adr: Dövlət Xəzinədarlığı Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
Müxbir hesab:
AZ41NABZ01360100000000003944
S.W.I.F.T.BIK: CTREAZ 22
 Iştirak haqqı heç bir halda geri qaytarılmır.
 İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.

-tenderdə iştirak etmək üçün yazılı müraciət;

Tender Komissiyası.

Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati

Ərazi Dairəsi üzrə Nümayəndəliyi 2019-cu ildə şəhərin abadlaşdırılması işləri ilə əlaqədar

AÇIQ TENDER ELAN EDİR

Tender 1 LOT üzrə aparılır:
LOT- 1 Şəhərin abadlaşdırılması
 Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirilməlidir. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər LOT üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Şirvan şəhəri M.Ə.Rəsulzadə prospekti-12 sayılı ünvanda yerləşən Tender Komissiyasından ala bilərlər.
 (Əlaqələndirici şəxs: Abiyev Samir, telefon: 021-215-32-88)

LOT- 1 - 170 (bir yüz yetmiş) manat
 İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.

Təşkilatçı : Yerli Xəzinədarlıq Orqanı
Şirvan şəhər YXO
Hesab N-isi
AZ52CTRE00000000000002513037
VÖEN: 2100568691
Bank: Dövlət Xəzinədarlığı Agentliyi
Kodu 210005
VÖEN: 14001555071
Müxbir hesab
AZ41NABZ01360100000000003944
S.W.I.F.T.BIK CTREAZ 22

Iştirak haqqı heç bir halda geri qaytarılmır.
 İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət*
- tenderdə iştirak haqqının ödənilməsi barədə*

bank sənədi

- tender təklifi (zərf açıldığı tarixdən sonra azı 30 bank günü müddətində qüvvədə olmalıdır)

- tender təklifi qiymətinin 1 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır)

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanı tərəfindən arayış

- iddiaçıların son bir il ərzində maliyyə vəsaiti haqqında bank tərəfindən verilməsi arayış

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri

- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları

Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifi Azərbaycan dilinə tərcümə olunmalıdır)

Tender proseduru "Dövlət Satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 25 fevral 2019-cu il tarixdə saat 17:00-dək təqdim etməlidirlər.

Yuxarıda göstərilən tarixdən gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Tender təklifi və bank zəmanəti 01 mart 2019-cu il tarixdə saat 17:00-dək təqdim olunmalıdır.

Təklif zərfləri 05 mart 2019-cu il tarixdə saat 11:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender Komissiyası.

BİLDİRİŞ

“Respublika” qəzetinin 22 yanvar 2019-cu il tarixli sayında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin dərc olunmuş tender elanında Lotlar bu cür oxunmalıdır.

Tender 6 (altı) lot üzrə keçirilir:

Lot-1. Havalandırma servis işləri

Lot-2. Su nasosu servis işləri

Lot-3. Generatorlar servis işləri

Lot-4. Lift servis işləri

Lot-5. Kamera servis işləri

Lot-6. Elektron xəritə servis işləri.

Təndir Komissiyası.

Lənkeran rayon aqrar islahat komissiyasının 27 mart 1998-ci il tarixli 5 nömrəli qərarı ilə Yuxarı Nüvədi kənd sakini Şükürov Tahir Yurik oğluna verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı (JN 0058; KOD 80218028) itdiyi üçün etibarsız sayılır.

Quba rayonu Alpan kənd sakini Əlixanov Elman Sədrəddin oğlunun adına verilmiş torpağa mülkiyyət hüququna dair Dövlət Aktı (JN: 156, Kod: 30306018) itdiyi üçün etibarsız sayılır.

R